



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 17 oktyabr 2017-ci il Çərşənbə axşamı № 213 (6827) Qiyməti 60 qəpik

Xəbər
Nazirlikdən
əcaib idxal
artımı
arqumenti:
"Əhali
çox yeyir..."
yazısı sah.10-da

Gündəm

Bakıdakı qanlı atışmanın sırrı-yeni detallar



Müşfiq Mədətov ona hücum edilmədiyini və şikayətçi olmadığını dedi; "Hafka"nın da adı qarışan cinayətin təfərrüatları

yazısı sah.3-də

"Hüseyin Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər" - partiya sədləri

yazısı sah.13-də

"Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma..." - İlham İsmayı

yazısı sah.6-da

Kərkük kürdlərdən alınır

yazısı sah.13-də

Çində siyasi sistem sınaq qarşısında-kommunistlər qurultaya toplaşır

yazısı sah.7-də

Azərbaycan - Türkiyə qardaşlığını sarsıtmaq istəyənləri durdurmaq zamanı

yazısı sah.9-da

"Fermer özü müəyyənləşdirməlidir ki, hansı məhsul onun üçün gəlirlidir" - ekspert

yazısı sah.10-da

Rusyanın işgalçını silahlandırma planında ilginc hədəf

yazısı sah.11-da

iPhone 8 və iPhone 8 Plus Bakıda satışda-qiyamətləri "əlyandırır"

yazısı sah.13-də

Sosial, yoxsa tibbi bələ: xoruldamaq xəstəlik xəbərcisidirmi...

yazısı sah.14-da

Azərbaycan və Ermənistən prezidentləri Cenevrədə görüşdülər

HƏMSƏDLƏRDƏN QARABAĞLA BAĞLI RAZILAŞMA XƏBƏRİ - ƏSLİNDE İŞƏ...

Dövlət başçıları uzun fasılədən sonra bir araya gəldilər; əvvəlcə həmsədlərin iştiraki, daha sonra təkbətək görüş keçirildi; ermənilər narahatdır, Qarabağla bağlı yeni mərhələ başlayır, yoxsa...; **sabiq nazir Tofiq Zülfüqarov**: "Təminat vermək olmaz ki, Cenevə görüşündən sonra gərginlik səngiyəcək"



musavat.com
Təgrul İsmayı

yazısı sah.5-da

İrəvanın Türkiyə və Azərbaycan xəfu, NATO xüffəti - seçim yaxınlaşır

İşgalçını dünyanın ən güclü hərbi alyansına üzvlük də xilas etməyəcək - "iki stul"da oturmağa çalışan Ermənistən yüksək çinli rəsmisindən acı etiraflar; vitse-spiker: "Biz öz müdafiəmizi heç vaxt özümüz təmin edə bilməyəcəyik, Türkiyə və kiçik qardaşı Azərbaycan..."

yazısı sah.8-da

Aydın Quliyev:
"Qəzetlərin reklam bazارında iştirakına imkan yaradıla bilər"

yazısı sah.4-da

İqbal Ağazadə:
"Oktyabr hadisələrinin bir daha Azərbaycanda yaşamasını istəmərəm"

yazısı sah.6-da

Sabir Rüstəmhanlı:
"Xanımlarımız səhnədə elə hoppanıb-düşürər ki, səhnə silkələnir"

yazısı sah.14-da



Ramil Usulov AŞ komissarının müvaciətinə cavab verdi

"Cinsi azlıqlar oriyentasiyalarını öne çəkməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar"

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usulov Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komisarı Nils Mujnieksin müvaciətinə cavab verib.

APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumat görə, R. Usulov cavab məktubunda qeyd edib ki, Bakıda cinsi azlıqlara qarşı tədbirlər əhalinin coxşayı şikayətləri əsasında aparılıb: "Daxil olan şikayətlər əsasında Bakı şəhərində sentyabrın 15-dən 30-dək hayəta keçirilmiş profilaktik tədbirlərlə paytaxtın müxtəlif ərazilərində toplanan cinsi azlıqların yüzlərə nümayəndəsindən yalnız ictimai qaydani kobud suretdə pozaraq xırda xulqanlıq törədən, həmin yerlərdə ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən təbə olmayan 83 nəfər saxlanılıb və bərələrində qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşmə aparılıb. Saxlanılan şəxslərin yol verdikləri qanun pozuntuları məhkəmə qaydasında sübuta yetirildiyindən onlardan 56 nəfəri bərəsində İnzibati Xətələr Məcəlləsinin 510-cu (xırda xulqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən təbə olmamaq) maddələri ilə 5 gündən 30 gündək inzibati hebs tətbiq olunub, 18 nəfər cərimələnib, 9 nəfərə xəbərdarlıq edilib".

R. Usulov məktubunda həmçinin saxlanılan cinsi azlıqlarda təhlükeli infeksiyaların aşkarlandığını qeyd edib: "Müayinələrin nəticələrinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 16 nəfərdə sifilis, 6 nəfərdə AIDS, 6 nəfərdə HIV, da-ha 2 nəfərdə Hepatit HCV virusu aşkar edilib. Elecə də zöhrəvi xəstəlik aşkar edilməmiş daha 24 nəfərin həbsde saxlanıldığı müddətin islah olunmaları üçün kifayət etmesi nəzərə alınaraq onlar oktyabrın 2-də məhkəmələr tərəfindən vaxtından əvvəl inzibati həbsdən azad ediliblər".

Nazir bəyan edib ki, saxlanılan cinsi azlıqların hüquqlarının pozulması ilə bağlı iddiaların heç bir əsası yoxdur: "Azərbaycanda bütün qrup insanların hüquqları heç bir məhdudiyyət olmadan təmin edilir və cinsi azlıqlarla bağlı respublikamızda mövcud olan vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir. Lakin son illər ölkəmizdə hansıa hüquqaziddə eməl törətməsi onları məsliyyətdən azad edə bilməz".

Paytaxtda dava bıçaqlanma ilə nəticələndi - 1 ölü, 1 yaralı



Məbahisənin tərəflər arasında yol verilmiş nalayıq ifadələrden qaynaqlandığı deyilir. Hər iki şəxs "söhbətin aydınlaşdırılması"na bıçaqla gəlib və sonradan əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetirib.

Nəticədə ağır xəsarət alan V. Həsənov 3 sayılı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadise yerində dünənyasını dəyişib. Əraziyə Xətəi RPİ-nin əməkdaşları cəlb olunub, müayinələr aparılıb. Cinayətin istintaqını rayon prokurorluğu araşdırır.

Azay Quliyev ATƏT-in Qırğızistanda seçkilərlə bağlı rəyini açıqladı

Oktobre 16-da ATƏT PA-nın vitse-prezidenti, ATƏT-in seçki müşahidə missiyasının xüsusi koordinatoru Azay Quliyev Qırğızistanda keçirilən prezident seçkiləri haqqında mətbuat konfransı keçirib.

Xüsusi koordinator kimi Qırğızistanda bütün ərazidə fəaliyyət göstərən ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Ofisinin, ATƏT-in Parlament Assambleyasının, Avropa Şurasının Parlament Assambleyasının və Avropa Parlamentinin ümumilikdə 400-dən artıq qisamüddəti müşahidəcisi-nə rəhbərlik edən Azay Quliyev seçkilərin ilkin nəticələri barədə bayanat qəbul etdiklərini deyib.

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, 15 oktyabrda keçirilmiş prezident seçkiləri Qırğızistanda həkimiyətin bir prezidentdən digərinə keçidini təmin etməklə demokratik institutların güclənməsinə müsbət təsir edib: "Seçkide rəqabət və beləliklə, seçicilərin geniş seçim imkanı var idi. Namizədlər azad şəkildə təbliğat kampaniyasını apara bilirdilər. Ancaq ictimai resursslərin səhv istifadəsi, seçicilərə təzyiq və səslərin alınması halları da narahatçılıq səbəbi kimi qalmaqdadır. Texniki cəhətdən seçkilər yaxşı təşkil edilmişdir, lakin Mərkəzi Seçki və Referendum Komissiyasının şəhərləri bəzi hallarda qərəzi iddi. Teledebatlar plüralizmə müsbət təsir göstərərək, özünüsənza və media azadlığındakı müəyyən zəifliklərə mövcududur".

Azay Quliyev səsvermenin məxfiliyi ilə bağlı problemlərə baxmayaraq, müşahidə aparılan səsverme məntəqələrindən prosesin səsverme qaydalarına uyğun təşkil edildiyini bildirib. Həmçinin nəticələrin hesablanması ilkin mərhələsində nəzərəçarpan prosedur problemləri de olub.

ATƏT-in seçki müşahidə missiyasının xüsusi koordinatörü 2017-ci ilde bir sira dəyişikliyi məruz qalmış qanunvericiliyin seçki prosesinin bir sira aspektlərini tənzimlədiyi, lakin seçki kampaniyalarının aparılması və maliyyələşməsi, vətəndaş nezərəti və şikətləri məsələlərinin mükəmməl əks olunmadığını deyib: "Seçkilərin təşkilatçı orqanları texniki cəhətdən hə-



şeyi yaxşı təşkil etsələr də, Mərkəzi Seçki Komissiyasının rəsədi və özünəsənza hallarına yol açır".

ATƏT PA-nın vitse-prezidenti deyib ki, MSK tərəfindən alınmış şikayətlərin çox hissəsi kampanya qaydalarının pozulması ilə bağlı olub. MSK şikayətlərin online qeydiyyatını aparırdı ki, bu da şəffaflıq genisləndirirdi. Lakin şikayətlərə baxılsı da, teleb olunan cəzaları tətbiq etmirdi.

Milli azlıqların seçki kampaniyasına əlbət edildiyini və namizədlərin onların səsi üçün mübarizə apardığını bildirən Azay Quliyev seçki platformalarının azlıqların vəziyyəti və onların ictimai integrasiyasının əks etdirmədiyi qeyd edib: "Anti-azlıq ritorikasına rast gəlməsək de, bezen interetnik məsələlərin siyasi aspektlərinə toxunulurdu".

"Vətəndaş cəmiyyəti vətəndaş və seçici təhsili sahəsində mühüm rol oynayır və geniş seçki müşahidəsi aparıb. Bu, seçki prosesinin şəffaflığını artırılmasına kömək etdi" deyə Azay Quliyev qeyd edib.

Seçki müşahidə missiyasının xüsusi koordinatoru mətbuat konfransında deyib ki, seçki günü dinc və şəffaf şəkildə keçib və her hansı bir hadisə baş verməyib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi seçici fəallığı 56% olub.

Azay Quliyev ATƏT PA-nın, AŞ PA-nın, Avropa Parlamenti-nin, eləcə də Demokratik Təsərrüfatlılar və İnsan Hüquqları Bürosunun tərəfdəşlərinə səmərli işledikləri və fikirlərini birgə ifadə etməkləri üçün təşəkkürünü bildirib. ATƏT PA-nın vitse-prezidenti həmçinin seçkiləri izlemek üçün onları dəvet etdiyinə görə beynəlxalq seçki müşahidə missiyasının adından Qırğızistana həkimiyətinə təşəkkür edib.



Heydər Əsədov sabiq işçisini cərimələtdi

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzəq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdürü Sabir Vəliyev 300 manat cərimə olunub.

Bu barədə "Yeni Müsavat" məlumatçı S. Vəliyevin özü verib. Onun sözlərinə görə, kənd təsərrüfatı naziri və onun müavinlərini tənqid etdiyi üçün məhkəmə onu 300 manat cərimə edib: "Demişdim ki, yeni nazir və onun müavinləri kənd təsərrüfatı üzrə mütəxəssis deyillər. Nazir də bunu özünə təhqir qəbul elədi, məni cərimələtdirdi. Men 45 il kənd təsərrüfatından danışmışam: rusça, azərbaycanca, ingiliscə. Cinnayət Məcəlləsinin 147-148-ci maddəsi ilə məni günahkar bildilər, dedilər, sahə danışmışam. Deməyə də utanıram, dünyanın 60 ölkəsində danışmışam, elmi konfranslarda, beynəlxalq tədbirlərdə çıxışlar etmişəm. İndi sözümüz açıq deyə bilmirəm, məhkəməyə verirlər..."

Xatırladaq ki, S. Vəliyevin məhkəməyə verilməsinə sebəb "Cümhuriyyət" qəzeti 13-15 may tarixli sayında yayanın müsahibəsi olub. Müsahibədə KTN-ə qeyri-pəşəkar kadrların rəhbərlik etdiyini deyən S. Vəliyev Heydər Əsədovun və nazirliyin digər rəsmilərinin aqrar sahəyə bələd olmadığını söyləyib. S. Vəliyev eyni zamanda nazirlikdə rüşvətxorluq hallarına yol verildiyini de deyib.

Müsahibədə söylənilən fikirlər təhqir və böhtən kimi qiymətləndirən Kənd Təsərrüfatı Nazirliyi S. Vəliyevi məhkəməyə verib. Səbəyel Rayon Məhkəməsi isə nazirliyi haqlı sayaraq, sabiq əməkdaşın cərimə olunması barədə qərar çıxarıb. □ DÜNYA

Azərbaycanda böhtəna görə yeni cəza növü

Azərbaycanda böhtəna görə yeni cəza tətbiq ediləcək. APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147-ci (Böhtən) maddəsinə əlavələrin edilməsi təklif edilir.

Təklifə əsasən, böhtəna görə, 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Həzirdə emələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıq və məhrum etmə cəzası var.

Azadlığın məhdudlaşdırılması cəzası ceza məhkəmənə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkəmə edilmiş şəxse aşağıdakı tələblər qoyulur:

- yaşayış yeri tamamilə və günün müəyyən vaxtlarda qadaqlaşdırılmalıdır;



tərəf etməmək;

- elektron nəzarət vasitəsinə gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

- məhkəmənin müəyyən etdiyi erazi hüdudlarını tərəf etməmək;

- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yeri dəyişməmək, həbələ həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlaşdırmaq.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılaçq.

Qəzet, jurnal və

kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz üvnana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfliqi qiyətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Oktayabrin 14-də keçmiş polis rəisi Müşfiq Mədətovla qarşı şəhərin mərkəzində gündüz vaxtı edilən silahlı hücum çox-sayılı suallar yaradub.

"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatata görə, incidentə səbəb soyüş olub. Belə ki, iki-üç gün əvvəl cina-yətde adı hallanan şəxslər Müşfiq Mədətovla bir məclis-də olublar. Həmin məclis-də onlarla Mədətov arasında mü-naqış baş verib. Daha sonra tərəflər görüşmək qərarına gəliblər. Görüş zamanı qarşı tərəf biçağın tiyəsi ilə Müşfiqin başına 3-4 dəfə zərbə vurub.

Fakti üzrə Səbayəl Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayet Məcəlləsinin 221.2.1 (xuliquanlıq) və 221.3-cü (xuliqanlıq) maddəleri ile cinayət işi başlanıb.

Oktayabrin 15-də saat 04.00 radelerində isə həmin cinayət işi üzrə hadisəni törətmış şəxslərin müyyəyen edilməsi istiqamətində Səbayəl RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirdən iştirak etmiş polis əməkdaşlarına atəş açıb. Neticədə Səbayəl RPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsaret alıb. Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış texirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini töötəmekdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdü Abbasov Kazım Tapdıq oğlu, əvvəller məhkum olunmuşlar - 1982-ci il təvəllüdü İsmayılov Məmməd Həsən oğlu və 1976-ci il təvəllüdü Həsənov Emin Vaqif oğlu olması müyyəyen edilib. Onlar Cinayet Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyət nümayəndəsinə müqavimet göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

"Qafqazinfo"ya açıqlama verən M.Mədətov deyib ki, bıçaqlanması ilə bağlı yayılan xəberlər yalandır:

"Tamamilə yalan xəbərdir. Əger biçaqlansaydım 3 gün polis idarəsində saxlanılmazdım. Məni idarədə qanunsuz olaraq saxladılar. Adı silahlı incidentə qarışan həmin şəxsləri isə heç vaxt tanımaşımdır. Heç kimdən şikayətçi deyiləm. Münaqişənin soyüş üstündə baş verməsi yalan xəbərdir".

Rəis müavininə atəş açanlar - Kazım Abbasov, Məmməd İsmayılov və Emin Həsənov ifadələrində bildirilər ki, polisləri Müşfiqin adamları zənn ediblər:

Həfiz Məmmədov isə saxlanılması barədə xəbərləri təkzib edib. Biznesmen virt-

mə da atmamalıydı. İndi isə müxtəlif adamları vasitəsilə mənə yalvarır".

Müxtəlif adamlara silah bele çəkib. Rəis işləyən zaman

dəce olaraq, Mədətovun

problemə odur ki, o, çox emosional insandır. Gəncliyində

daha da emosional olub.

Müxtəlif adamlara silah bele

çəkib. Rəis işləyən zaman

Bakıdakı qanlı atışmanın sırrı-yeni detallar

Müşfiq Mədətov ona hücum edilmədiyini və şikayətçi olmadığını dedi



Müşfiq Mədətov

"Əgər polis olduqlarını bilsəydiq atəş açmadıq. O zaman ancaq xuliquanlıq maddəsi ilə dindiriləcəkdir, uzağı 1000 manatla buraxıla bilərdik".

Qeyd edək ki, Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı "Lexus" markalı maşın Hafiz Məmmədovun ortağı Azad Abdullayevin oğlu Rüfətə məxsusdur.



Hafiz Məmmədov



Hüseyin Abdullayev

Maşını etibarnamə ilə idarə edən Emin Həsənov isə "Transgeyt" nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşıdır.

Saxlanılanlar iş adamı "Hafka"nın mühafizəciliyi olublar, lakin hazırda onunla çalışırlar.

Ovqat.com saytında yazır ki, polis idarəsində bir müddət saxlandıqdan sonra azadlığa buraxılan Müşfiq Mədətov "Hafka"nı söymədiyini deyib: "Amma artıq o, bu namərdiliyi etməklə soyüşə haqq qazandı. Biz öz yoldaşlarımızla oturub istirahət etdiyimiz zaman üstümüze qəfil hücumə keçmək kılaklıdır. Söyüyü qəbul etməyən oğlan bu addi-

da şuluqluq edirdi. Sonra məlum oldu ki, bu şəxs cavənlığında da sakit olmayıb. Hətta cavan vaxtı Naxçıvanda bir nəfərin oğlunu bıçaqlayıb, axtarışa verilib. Ancaq buna baxmayaraq, bəzi yüksək keyfiyyətlərinə görə onu polis rəisi qoyular. Müşfiq kimsənin sözünü götürən oğlan olmayıb. Ona görə de konfliktlərə çəkilib. Naxçıvanın Dündəngə və Şəhriyar

kəndlərinin uşaqları da böyük bir dəstə formasında Müşfiqin ətrafında cəmlənmişdilər. Onlar da bir az kriminal uşaqlar idilər. Müşfiq Mədətov dəstəq həyatı keçirəndə həmin uşaqlar ona xeyli dəstək oldular. Mədətov kolona düşəndən sonra Hafiz Məmmədov, Hüseyin Abdullayev və digərləri varlıdırlar. Ancaq ona dəstək olmadılar və bu da pis vəziyyətdə qaldı. Həbsdən çıxandan sonra görünür, aralarında konflikt başlıdı. Kimsə nəhaq iş görürse, Müşfiq sakit durmaz, tapdalayır keçər".

Mənbə bildirir ki, "Hafka"nın ona yalvarması faktı mümkündür: "Hafka" Ziya Məmmədovla şərək idi. Ola bilər ki, bu işdə onun da eli olsun. Belli olduğu kimi, "Hafka" ilə Ziya Məmmədov bir neçə istiqamətdə biznes quurrular. İndi "Hafka" bilir ki, Müşfiq emosional adamdır və hər bir addımı ata bilər. Buna görə də əgər hadisədə onun da eli varsa, Mədətova hansısa xəber göndərib yalvara bilər".

Ali RAIS

**Şair düz deyirdi ki,
"ardı cahan"...**



Samir SARI

ABS İsvəndən təxminən 50 dəfə böyük ölkədir. Amma o boyda ABŞ İsvəcindən qəbul etdiyi mühacirənin yarısını da qəbul etmir. Üstəlik, ABŞ indi durub "Green Card" viza lotereyası üçün müraciətləri dayandırır. Bu, bizim dildə "gəlməün, istəmirik" deməkdir.

Prezident Tramp hələ prezident olmamışdan demişdi ki, prezident seçilsə, öz ölkəsini qoyub ABŞ-a daraşanların ayağını kesəcək. Amerikalı seçicilərin məhz Trampa səs vermesi göstərir ki, xalq da elə düşünür, istəmir ki, mühacirlər onların ölkəsini basıraq eləsinler.

Əslində hansı ölkə belə eləsə də, gərek ABŞ eləmesin. Çünkü ABŞ özü mühacirələr ölkəsidir. Bu diyarin aborigen xalqı - əli tomoqavkli hindular coxdan ölkənin mərkəzindəki rezervasiya düşərgələrində yaşayırlar.

İndi belə çıxır ki, qonaq qonağı istəmir. Heç ev yiyesindən de soruşan yoxdur.

İkinci, ABŞ o ölkədir ki, vətəndaşları dünyadan bütün ölkələrinə (bir neçəsi xaric) diplomat, mütəxəssis, biznesmen, hərbçi və sair sıfətlər gedirlər, yurd salıb yaşayırlar. Məsələn, 17-18 il öncə ABŞ-in ölkəmizdə bir səfəri vardi, Stenli Eskudero, səlahiyyət müddəti bitdi, amma adam öz ölkəsinə getmədi, Nardaran tərəflərdə torpaq aldı, ev tikdi, iş qurdu. Bəlkə hələ buralardadır.

Bu Amerikada her ne varsa, ən firavan ölkələrdən də ora can atanlar var, ən kasib ölkələrdən də. Kasib ölkələrdən olanlar gedib Amerikada güzərən qurmaq, adam balası kimi yaşamaq istəyirlər, amma firavan ölkələrdən olanlar nə istəyirlər, anlamaq çətindir.

Amerikalılar ise heç birini istəmir. "İstəmir" deyəndə, amerikalılar bundan ötrü yığışib aksiya-filan keçirmirlər, amma xırda-xırda narazılıq edirlər.

Narazılığa qalsa, almanlar və isveçlilər mühacirənin qəbulu məsələsinə görə çox narazılırlar, hətta Külvə etiraz aksiyası təşkil edirlər, neofaşist qruplar əllərinə düşəndə gəmələr tutub cırırlar, amma hökumət də deyir, beynəlxalq konvensiya var, söz vermişik, gərek qaćqınları qəbul edək.

Qaćqınların axını isə dayanır. Əgər "dur" deyən olmasa, Banqladeş xalqı diricə köçər Skandinaviaya. Bu, təxminən 300 milyon adam edir. Pakistanın yarısı, Hindistanın, 75 faizi, Çinin üçde biri, Myanmanın 50-70 faizi, Filippinin, İndoneziyanın, Vyetnamın, Laosun mühüm bir hissəsi o xəritədə itə oxşayan yarımadada yaşamaq ister.

İndi özünüz fikirən, 20-30 milyon adamın firavan yaşayış üçün bəs edən yarımada 3 milyard adamı tutarmı? Tutmaz.

Amerika isə böyük dərəcədə, 3 milyard mühaciri olmasa da, 100 milyonunu yola verə bilər.

O gün məşhur türkiyəli yazar Yılmaz Özdiş Şərqin uzağından və yaxından, Afrikanın her yanından Türkiyəyə axışış gələn qanunsuz migrantlara dair bir yazı yazmışdır, sosial şəbəkədə paylaşımdır, bizimkildən biri də mühacirlərən yana olduğunu göstərək, şərh yazmışdır, bunu yan adam fəsistidir, iqrəcidir.

Amma Yılmaz əfəndi pis bir şey yazmamışdır, qeyd etmişdi ki, İstanbul İstanbul olası bu qədər mühacir görəməyib, artıq şəhərdə "Somali küçəsi" əmələ gəlib, elə yerlər də var ki, sənasan, İŞİD-in kampidir.

Dünyanın hər tərəfindən mühacirələr ölkəmizə, şəhərimizə dölmüşlər, durub "xoş gəlmisiniz, çağırın, yerde qalanızın də gəsin" deyərikmi?

Demərik, Deyərik, davay, hər küstə öz qapısına, hər kəs öz ölkəsinə. Onda da olarıq fasıl?

Adicə, yayda ərəblər, iranlılar bir az çox gəlir, ona tablaşa bilmirik, o da ola onlar ömürlük yaşamağa gələrlər. Vallahi, elə bir şey olsa, bizim gənclər də dəstə düzəldib küçə-küçə gəzər, qabaqlarına çıxan ərəbləri və ərəbəbənzərləri tutub döyərlər.

Bu işdə Finlandiya və İsləndiya daha sərvəxtir. Ölkəyə mühacir deyilən bəndə buraxırlar. 2-3 il öncə bir neçə ərəb mənşəli genç Norveçdən varib getmişdilər Reykyavikə, orda da bir kilsəyə siğinmişdilər. İsləri düz getirər, yaxalanmasalar, onlar bu kilsəni nə vaxtsa "kafir yuvası" kimi partladacaqlırlar, amma island polislər qaćqınlara aman vermedi, dənəboyun edib polis maşının basıldılar, aeroporta apardılar, oradan da Osloya yola saldılar.

Hər kəs başının salamatlığını, qulağının dincliyyini, qarnının toxluğunu istəyir.

Bir-iki gün önce xəber vardi ki, hazırlıda Çexiyaya siğinmiş bir azerbaycanlı ailə Almaniyyəyə getmək, ora siğınmaq üçün məktəblı qızının qolunu cimdikleyib, sonra da "bunu qızın müəllimi edib" deyə ictimailəşdirib.

Baxırsan, adının yazılışı gelir. Aydın məsələdir ki, onlar bu ölkədən kefdən getmeyiblər, nəsə bir dərd-sərləri olub, gediblər, indi daha böyük problemlə üz-üzədirler.

Çox kədərlidir. Zalımların əlindən bu boyda planetdə insanlara yaşamaq üçün yer tapılmır.

İnternet medianının cəmiyyət həyatına bu cür sürətlə daxil olması, insanların informasiya tələbatının tam şəkildə ödənilməsi çap mediasının yerini də daraldıb. Artıq kağız qəzetçiliyinin son illərini yaşaması ilə bağlı fikirlər də səslənməkdədir. Bu fikrin tərəfdarları ele də çox olmasa da, hər kəs etiraf edir ki, çap mediası nəinki Azərbaycanda, bütün dünyada tənəzzül dövrünü yaşayır.

Son illərdə iqtisadi çətinliklər səbəbindən bir neçə populyar qəzet, jurnal fəaliyyəti dayandırmaq məcburiyyətində qaldı. Fəaliyyətinə davam etdirən qəzetlərin isə tirajı kəskin şəkildə azalıb. Səbəblərdən biri insanların yeni mediamdan istifadəyə üstünlük verməsidir ki, digəri də qəzet satışının elçatan olmamasıdır. İnsanların sıx olduğu yerlərdə satışa icazə verilməməsi, qəzet köşklərinin qəzətdən başqa hər növ məhsul sərgiləməsi insanların marağını da ödürürlər.

Bəs çap mediasını, ümumiyyətki qəzet mədəniyyətini qorumaq üçün nə etməli?

Bu suali cavablandırın
 "Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanov da vurğuladı ki, çap mediasının qorunması üçün ciddi dəstəyə ehtiyac var: "Çap mediasının qorunması üçün Prezident yanında Kütüvə İnformasiya Vəstələrinin İnkışafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fondun yaradılmasının əsas məqsədi də çap mediasının qorunmasıdır. Dövlət tərəfindən bu fonda ayrılan vəsait məhz bu istiqamətdə xərclənir. Lakin buna baxmayaraq, günü-gündən çap mediasının sayı azalır, tirajlar aşağı düşür. Bu da gözlənilən bir tendensiyadır. İnternetin və mobil qurğuların sürətli inkişaf etməsi çap mediasına öz təsiri göstərdi. Hər kəsin elində te-

Çap mediası tənəzzül dövrünü yaşayır - onu necə qorumallı...



Ələsgər Süleymanov: "Satış məntəqələrinin azaldılması, metrolardan yiğişdirilmesi kimi amillər tiraja öz təsirini göstərir"

Aydın Quliyev: "Qəzetlərin reklam bazارında iştirakına imkan yaradıla bilər"

lefon, planşet və digər mobil vəsitələr var, internetə çıxış imkanı var, istənilən məlumatı anında ala bilirlər. Amma dünya təcrübəsi göstərir ki, bu çap mediasının birdəfəlik sıradan çıxmışına getirib çıxartmayıacaq. Düzdür, qəzetlərin sayı azalaq. Azərbaycanda ola bilsin ki, bir neçə çap mediası qalacaq. Həmin qəzetlər indiki satış qiymətindən daha bahə satılacaq, ola bilər ki, sehifələrinin sayı da haqda çox olsun. Bu, aylıq və ya həftəlik dərgi formasında da, gündəlik qəzet formasında da ola bilər. Bu qəzet versiyasını oxumaq bir prestij sayılacaq. In-

di qəzet elə bir qiymətedir ki, onu en kasib təbəqə də alıb oxuya bilər. Amma bəzən görürür ki, geləcəkdə qəzetləri en imkanlı təbəqə alıb oxuyacaq".

Ə.Süleymanovun sözləri: "Nə görə, zaman-zaman qəzetlərin görünür yerlərdən uzaqlaşdırılması, satış məntəqələrinin azaldılması, metrolardan yiğisdirilmesi kimi amillər də tiraja öz təsirini göstərir: "Təbii ki, bu maneələr olmasayı, tirajımız indi bu vəziyyətdə olmazdı. Çox güman ki, bundan qat-qat çox olardı. Real göstərici de budur ki, tələbat indiki vəziyyətlə uyğun

deyil. Səbəb isə satış məntəqələrinin yiğisdirilmesidir. Əgər metrolarda satışa mənalı olmasa, qəzet köşklərinin sayı günü-gündən azalma, köşklər məhz çap məhsullarının satılması üçün nəzarət tutulsa, qəzetlər də ha yaxşı sərgilənəse, çox güman ki, tiraja böyük təsiri olacaq. Nə etmək olar? Öncəliklə, dövlət yardımını saxlamaq lazımdır və mümkün olduğu təqdirdə bir qədər də artırmağa ehtiyac var. Həmçinin qəzeti kağız versiyadan oxuyanları təşviq etmek lazımdır ki, bundan imtina etməsinlər".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə "Yeni Müsavat" açıqlamasında bildirdi ki, heç bir kütüvə informasiya vasitəsi qəzet formatını sıradan çıxarda bilər: "Təəssüf ki, bəzə adamların dilindən bəzə sözler eşidirik ki, çap mediasının vaxtı artıq keçdi, qəzetlər artıq bundan sonra gərəkli deyil. Ancaq bu fikirlər reallığa uyğun deyil. Nəzəre almaq lazımdır ki, kütüvə informasiya vasitələri bir-birini əvəz etmir, yeniləri yarandıraq köhnələr sıradan çıxmır. Hər birinin öz yeri var. Televiziyanın keşfi radionu sıradan çıxartmadı, inter-


netin keşfi televiziyanı sıradan çıxartmadı. Eynilə də bunların mövcudluğu qəzetləri də bir KİV formatı kimi sıradan çıxarda bilməz. Doğrudur, çap mediasının fəaliyyət meydani dərələr. Əgər Azərbaycanda çap mediasının fəaliyyəti bir anlığa təcrübə olaraq dayandırılsa, cəmiyyətin böyük bir hissəsi məhz qəzet formatında informasiya mənbələri axtaracaq. Bax o zaman qəzetlərin qədir-qiyəməti bilinəcək. Aydın məsələdir ki, qəzetlərin bir KİV olaraq yaşamasına hərtərəflə dəstək lazımdır. Birinci növbədə cəmiyyətin özünü dəstəyi lazımdır. Bunun üçün də qəzetlərin məzmunundan tutmuş formasına, tərtibatına qədər önem vermək lazımdır. Bunlar əhəmiyyətli rol oynaya bilər".

A.Quliyevin fikrincə, dövlətin dəstəyinin bir qədər gücləndirilməsi də bu istiqamətdə müsbət rol oynaya bilər: "Qəzetlərin reklam bazarında iştirakına imkan yaradıla bilər. İndiki şəraitdə qəzet satışı üçün elvərişli yerlərin ayrılmazı məsələsi qaldırılsa, hökumət orqanları bununla bağlı müvafiq qərar qəbul edərlər. Hökumətin hazırladı KİV-in inkişafına dəstək vermək istəyi var. Bu istiqamətdə müyyən işlər gedir. Məsələ qaldırılsa, hökumətdən satış nöqtələrinin artırılması ilə bağlı müyyən dəstəklər ola bilər".

□ Nərgiz LİFTİYEVA

Fikrət Hüseynli həbs olundu, Elşad Abdullayev onu ittihəm etdi

Eks rektor Fikrət Hüseynlini firıldaqçı və miqrant alverçisi adlandırdıb



Fransada mühacir həyəti yaşayan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev jurnalıst Fikrət Hüseynlinin həbs olunmasına münasibət bildirib. Eks-rektor Fikrət Hüseynlini firıldaqçı və miqrant alverçisi adlandırdıb. Həmçinin o, "Fikrət Hüseynli müxalifəti pərdesi adı altında Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin yanında gördük, onun tərəfində oldu" cümləsini yazıb.

Daha sonra sabiq rektor mövqeyini bu cür ifadə edib: "Biz hesab edirdik ki, Fikrət Hüseynli Avropaya mühacirət edəndən sonra Bakıdakı pis vərdişlərindən el çeker. Lakin Avropadakı müşahidələrimizdən bize belli oldu ki, o, Bakıdakı pis emallarından nəinki el çəkib, əksinə, daha sosial təhlükəli cinayətlər edir".

E.Abdullayev həmçinin Fikrət Hüseynlini facebook "pəhləvəni" adlandıraq, onu ayrı-ayrı adamlara qara yaxmaqda suçlayıb: "... Bu adamdan Avropada azərbaycansa-

yağı sıfarişli qarayaxmadan və reketçilikdən başqa heç bir şey görmədim. Həni Fikrət Hüseynlinin analitik jurnalist arasındalar mı? Birini göstərə bilərmi? Ola bilməz. Adamın başı reketçiliyə və miqrant alverinə qarışib".

Keçmiş rektor F.Hüseynli yə qarşı qərəzlə münasibət bəsləmədiyiini, ümumiyyətle, bu cür vərdişlərdən uzaq olduğunu yazıb. "Mənim Fikrət Hüseynli ilə heç bir düşməniliyim yoxdur, onunla işbirliyində olmamışam, heç bir qərəzlə

münasibətim yoxdur" deyən E.Abdullayev eyni zamanda Avropa qanunlarına görə, F.Hüseynlinin Azərbaycana ekstradisiya edilə bilməyəcəyini vurğulayıb: "Xatırlatmaq istəyirəm ki, sabah İnterpolun Fikrət Hüseynlini Kiyevdən Azərbaycana göndərməsindən asılı olmayaq, bizim Fikrət Hüseynliyə münasibətimiz dəyişməz olaraq qalacaqdır. Onun barəsində obyektiv çoxsaylı ifşaadiyi məqalələr yazılmışq. Bunun da səbəbkərə özüdür, "KQB"nin Avropaya

yerləşdirmiş olduğu xəfiyyədir". E.Abdullayev müraciətində həmçinin F.Hüseynli barəsində bəzi iddialar da səsləndirib. Onun dediyine görə, F.Hüseynlinin adı bir çox cinayət xarakterli qalmaqallarda hallanır. E.Abdullayev iddia edib ki, jurnalıst ləğv olunmuş keçmiş MTN nazirinin birinci müavini Hilal Əsədovun mediadakı KQB agenti, yerlisidir və qohumudur: "MTN-in pandora qutusu açılsa, onun içərisində Fikrət Hüseynlilər çıxar. Belə ada-

ma jurnalıst deməyə adamın dili də gəlmir. Bu adam həm Azərbaycanda, həm de Avropana reketçiliklə məşğul olub. Tətəlim Fikrət Hüseynli Azərbaycanda təzyiqlərə görə yaza bilmirdi. Bəs Avropada yaşadığı halda, Fikrətin bir jurnalıst kimi analitik, araşdırmaçı yazılarını görən olubmu? Fikrətin insan haqları barədə yazılarını görən olubmu? Xeyr, heç kəs görə bilməz. Fikrət, sadəcə, ona və dəstək verdiyi siyasi dairələrə alternativ müxalifətçiləri hədəf götürüb".

"Ona görə də indi bir sayacıq və jurnalıst kimi özünü fransızlara təqdim edib status almaq istəyir", - deyə F.Hüseynli keçmiş rektoru saxtakarlıqla ittihəm edib.

Elə həmin vaxt E.Abdullayev də bu ittihəmin yalan olduğunu, heç nəyə əsaslanmadığını deyərək, F.Hüseynlini rekitlikdə ittihəm etmişdi.

Bir müddət əvvəl isə Fikrət Hüseynlinin mühacir biznesi ilə məşğul olmasına dair bir səra səs yazılı, sənədlər və onu ittihəm eden şəxslər ortaya çıxmışdır.

□ Sevinc TELMANQIZI

F.Hüseynli həbsde olduğunu bu iddialara ondan münasibət öyrənə bilmədi. Amma "Yeni Müsavat" xatırladır ki, onlar arasında yaranan gərginlik bir neçə ay önce F.Hüseynlinin yazdığı bir statustan sonra daha da alovlanmışdır. Jurnalıst iddia etmişdi ki, Fransada mühacir həyəti yaşayan E.Abdullayev və verdiyi sığınacaq müddətini uzatmadan imtina edib. Onun sözlərinə görə, Fransa hökuməti Elşad Abdullayevə verdiyi 1 illik sığınacaq müddətini uzatmayıb. E.Abdullayev de vəziyyətdən çıxmış üçün əvvəlcə psixi xəstə adı ilə sığınacaq almağa cəhd göstərib, lakin buna inanmayıblar.

"Ona görə də indi bir sayacıq və jurnalıst kimi özünü fransızlara təqdim edib status almaq istəyir", - deyə F.Hüseynli keçmiş rektoru saxtakarlıqla ittihəm edib.

Elə həmin vaxt E.Abdullayev də bu ittihəmin yalan olduğunu, heç nəyə əsaslanmadığını deyərək, F.Hüseynlini rekitlikdə ittihəm etmişdi.

Bir müddət əvvəl isə Fikrət Hüseynlinin mühacir biznesi ilə məşğul olmasına dair bir səra səs yazılı, sənədlər və onu ittihəm eden şəxslər ortaya çıxmışdır.

□ Sevinc TELMANQIZI

Azerbaycan və Ermənistan prezidentləri Cenevrədə görüşdülər

Okyabın 16-da İsveçrinin Cənevərə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermenistan prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədrleri tərefindən təşkil edilmiş görüşdə Minsk Qrupunun həmsədrleri, ATƏT-in fəaliyyətde olan sədrinin xüsusi nümayəndəsi və hər iki ölkənin xarici işlər nazirləri iştirak edib.

Daha sonra Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək qorusu keçirilib.

Azərbaycan və Ermənistən prezidentlərinin Cenevə görüşü ilə bağlı mühüm məlumat yayılıb. "Yeni Müsavat" a gəndərilən Azərbaycan və Ermənistən xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlerinin birgə bəyanatında deyilir: "Ermənistən Respublikasının Prezidenti Serj Sərkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə İsveçrə zirvə görüşü keçirdilər. ATƏT Minsk Qrupunun həmsədrlerinin (Igor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andri Sxofer Amerika Birleşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistən xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspışık də qatıldı. Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və temas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addimlar atmağa razılaşdırılar. Həmsədrler çox uzun fasılədən sonra baş tutan bu birbaşa danışılardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün təreflərlə işləməye hazır olmaqdə qalırlar. Növbəti addım kimi həmsədrler xarici işlər nazirləri ilə yaxın gelecekdə işçi görüş keçirəcəklər".

Artıq Azərbaycan prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.
(AzərTac)

Qeyd edək ki, 2016-ci ilin ikinci yarısından etibarən Ermənistən rəhbərliyi müxtəlif bəhanelərdə ikitaraflı görüşlərdən boyun qaçırdı. Hətta xarici işlər nazirleri səviyyəsində görüşlərin keçirilməsi də bu ilin yaz aylarına qədər mümkün olmamışdı. BMT Baş Assambleyasının sentyabrda keçirilən 72-ci sessiyasında aqressiv çıxışı ilə diqqət çəkmək istəyən Ermənistən prezidentinə cavab olaraq Azərbaycan prezidenti Serj Sərkisyanın Xocalı soyqırımında iştirak etmiş bir cinayetkar olduğunu xatırlatmışdı. Həmçi-nin dövlətimizin başçısı beynə-xalq birliliyi xəbərdar etmişdi ki, əgər Ermənistən ağılinı başına yiğib danişqılar masasına qayıt-



Həmsədrlərdən Qarabağla bağlı razilaşmada xəbəri - əslində isə...

Dövlət başçıları uzun fasılədən sonra bir araya gəldilər; əvvəlcə həmsədrlərin iştirakı, daha sonra təkbətək görüş keçirildi; ermənilər narahatdır, Qarabağla bağlı yeni mərhələ başlayır, yoxsa..; **sabiq nazir Tofiq Zülfüqarov**: "Təminat vermək olmaz ki, Cenevrə görüşündən sonra gərginlik səngiyəcək"

masa, aqressiv siyasetine son verməsə, ikinci aprel döyüşlərinə ehtiyac olacaq. Görünür, Azərbaycan rəhbərliyinin Qarabağ siyasetində tutduğu prinsipial mövqə işğalçını və onun havadarlarını danışqlara qoyulmuş fasiləni ortadan qaldırmağa vadar edib.

Yeri gəlmışkən, prezident İlham Əliyev bu ayın əvvəlində Avropa İttifaqının Brüsseldə akkredite olunmuş safirlerinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitesinin nümayəndə heyətini qəbul edərkən de növbəti dəfə öz mövqeyini ifadə etmişdi. Sitat: "Bizə belə gelir ki, Er-

mənistan danışqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışqları boykot etmək siyaseti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistən rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik temizləmə aparıb və işğal olunmuş əraziləri vərən ediblər.

olunmuş araziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışqlar formatı bərpa olunmadadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk Qrupunun həmsərdi dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik."

Dövlət başçısının dediyi ki-
mi, Ermənistanın şərətə danişq-
lar istəyi nəticə vermedi və öten
il "aprelə qədər olan mövqeler
azad edilməsə, heç bir danişq-
dan söhbət gedə bilməz" kimi
absurd iddialar irəli sürən
S.Sərkisyan masa ətrafına qay-
ıtmağa vadar oldu. Lakin təhlil-
çilərə çox yaxşı məlumudur ki, bu
danişqlar erməni prezidente,
sadəcə, vaxt qazanmaq, sta-
tus-kvonu saxlayaraq 2018-ci
ilin aprelində prezidentlik kür-
süsünü etibarlı adamina tehvil
verərək, hökumətə rəhbərliyi
ələ keçirmək üçün lazımdır. De-
məli, həmin vaxta qədər S.Sər-
kisyanın hansısa anlaşmanı im-
zalaması, hansısa ərazini bo-
şaltması real görünmür.

edərkən **T.Zülfüqarov** bunları
bildirdi: "Aydın olur ki, tərəflə-
fürün texniki səviyyədə materia-
verilib ki, ilin axırına qədər bə-
yanatda səslənən fikirlərdən is-
tifadə etsinlər. Ancaq buna tə-
minat vermək olmaz ki, Cenevi
rə görüşündən sonra gərginli-
səngiyəcək. Çünkü Ermənistan
tərəfde yetərinçə dairelər var ki
Sərkisyanın konstitusiya isla-
hatlarını heyata keçirməsi üçün
şərait yaratmaq istəməzlər.
Keçmiş müdafiə naziri Seyran
Ohanyanın tərəfdarları bu gün
də Müdafiə Nazirliyində qalıb.
Onlar heç də yeni nazirin siyasə-
xəttini dəstəkləmək niyyətində
deyillər. Bu baxımdan, əminən-
ki, erməni tərəfdən təxribatla-
davam etdiriləcək. Təbii ki, iş-

"Bu görüş Ermənistana, sadəcə olaraq, ona görə lazımdı ki, daxili siyasetdə ondan istifadə etsin. Azərbaycana gəldikdə, bununla demək istəyirik ki, biz həmisişə danışqlarda iştirak etməyə hazırlıq. Yəni nəticə ilə bağlı ümidişz olsaq da, istamirk erənə tərəfinə bəhanə verək ki, Azərbaycan danışqlardan imtiyaz edir".

Sabiq xarici işler Tofiq Zülfüqarov bu fikirləri Cenevə görüşünü "Yeni Müsavat" a şərh edərək bildirdi. Bununla belə, eks-nazir hansısa irəliləyişə inanmadığını dedi: "Ermənistən bundan qabaq da hansısa addim atmırıldı. Seçkiqabağı isə onlar nə güzəştə gedəcəklər, nə də mövqelerinə qayıdacaqlar".

Yekun - həyənatı - onlara qarşıdır. Həyənatı - onlara qarşıdır. Həyənatı - onlara qarşıdır.

özlerini təref kimi sırmış isteyirlər. Amma ondan başqa da bu və ya digər şəkildə Sərkisyana müxalif olan qüvvələrin bir hissəsi Dağlıq Qarabağdır. Onlar təbii ki, bəzi məqamlarda öz siyasi ambisiyalarını yaddan çıxartır. Moskva tərəfindən dəstəklənən Sərkisyانın nami-zədliyi isə bu qüvvələr tərəfin-dən heç də birmənalı dəstək-lənmir. Ona görə də Cenevre görüşündən sonra Qarabağda sakitliyin olacağına heç kim təminat vere bilməz".

şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik".

T.Zülfüqarov isə diqqəti yekun bəyanatda, danışqların nazirlərin görüşü ilə davam etdirilmesi barədə razılaşmaya yönəltməyi vacib sayır: "Bu da onu göstərir ki, Rusiya XİN başçısı Lavrovun bu və ya digər şəkildə prosesə qayıtməq niyyəti var. Çünkü o, bir müddət idi ki, bu prosesdən uzaqlaşmışdı. Hətta onun planını təbliğ edənlər var idi. Deməli, nazirlərin görüşü ona görə baş verəcək ki, Rusiya XİN bu prosesə qayıtsın və aktiv bu işlə məşğul olsun. Yəni ilin axırında ATƏT-in nazirlər səviyyəsində olan illik görüşdə ikitərəfli görüş təşkil olunacaq. Fikrimcə, bəyanatda məsələnin vurğulanmasında məqsəd bundan ibarətdir. Lavrovun Qarabağ səhifəsinə qə-

gəbəğlili
İSO...

“Cə həmsədrlərin
dır, Qarabağla
arov: “Təminat
əcək”
yitmaq planı var”.

Yuxarıda vurguladığımız kimi, görüş nəticəsiz başa çat-sa belə, Ermənistanda onun re-allasmasını qəti şəkildə istə-məyən qüvvələr var idi. Məsə-lən, politoloq Qagik Ambaryan Ermənistandan bu görüşdən im-tina etməli olduğunu demişdi. "Mən İlham Əliyev və Serj Sərkisyan arasında görüşlərə qəti surətdə qarşıyam. Azərbaycan tərəfi na qədər ki insidentlərin araşdırılması mexanizmlərinin tətbiqinə razılaşmayıb, bu gö-rüş baş tutmali deyil. Çünkü bu mexanizmlərin münaqışə zona-sına daxil olunması bizim üçün çox vacibdir", - erməni politoloq bildirmişdi. Ambaryan demişdi ki, bu görüşle Sərkisyan geri addım atır. Politoloq Soçida ke-çiriləcək MDB ölkələrinin sam-miti ərəfəsində Azərbaycan tə-refinin yənə də bir erməni əsgə-rini öldürdüyüն xatırlatmışdı: "İlham Əliyev Serj Sərkisyanı belə salamlayıb. Bundan baş-qə, onszı da gələn ilin aprelin-də Sərkisyan vəzifəsindən gedir. Qoy görüş baredə geləcək

prezident düşünsün". Göründüyü kimi, daxilde təpkilərlə üz-üzə qalan S.Sərkisyan bu görüşə öz xoşu ilə getməyib. Bu mənada ümid etmək olar ki, nəhayət, işgalçı Ermenistanın rəhbərliyinə beynəlxalq səviyyədə təpkilər artıb. Görüşdən sonra nə baş verəcək, bunu deməksə hələlik tezdir...

E.PAŞASOY,
“Yeni Müsavat”



Azərbaycanda baş verən 2003-cü ilin 15-16 oktyabr hadisələrindən 14 il ötdü. Həmin ilin prezident seçkilərindən sonra Bakıda yaranan qarşidurma ilə bağlı keçən müdəddət ərzində on müxtəlif fikirlər səslənilib. Demokratik döşəgənin həmin dövrə buraxduğu bəzi sohvlara görə hakimiyətin bir addımlığından geri döndürünə deyənlər də, möveud iqtidaların bu hadisə ilə müxalifətin qələbəsinin qarşısını aldığını düşünənlər də var. Burada Qərb faktoru da öne çıxılır və 2003-cü ildə Amerika başda olmaqla Avropa ölkələrinin Azərbaycan müxalifətini meydanda tək qoymuşdur.

15-16 oktyabrin əsas iştirakçılarından biri də həzirdə ölkə müxalifətinin önde olan siyasetçilərindən sayılan Ümid Partiyasının sadri İqbal Ağazadədir. İqbal bəy o dövrde prezident seçkilərində Məsusat başqanı olaraq seçkilərə qatılan və "Bizim Azərbaycan" blokuna liderlik edən İsa Qəmərərin yanında olmuş, həmin hadisələrdən sonra dərhal həbs edilmişdi.

I.Ağazadə 14 il önce ilə bağlı "Yeni Məsusat" a cəxərlərə maraqlı gələcək açıqlamalar verdi: "Siyasetçi kimi geriye deyil, irəliyə baxıram. Cənab Allah bizim geridəki proseslərlə bağlı nələrisə edə biləcəyi-mizi düşünüb, qənaətə gəlmış olsayıdı, arxaya da bir göz qoyardı. Gözü irəli qoyub ki, insanlar irəli baxıns... 14 il önce olanlar mənim də içində yaşadığım bir tarixdir. Amma o tar-

xın üzərində, uğurun və ya uğursuzluğun üzərində qapalı qalmak lazımdır. "O zaman bunu etsəydiq başqa cür oları" kimi düşüncəm yoxdur. Yaşadığımız Azərbaycan tarixidir. Ona da gələcəkdə tarixçilərimiz doğru və yanlış yerdən səhvi və ya müvəffəqiyyəti təhlil edəcəklər. Həmin hadisələr barədə bir neçə dəfə metbuata müsahibələrim gedib. İnsal-lah, Allah imkan versə, ömrümüz yetsə, memuar yazası ol-saq, bu tarix barədə ictimaiyyətə hələ də tam məlum olmayan məlumatlarımız var. Onları cəmiyyətlə bölüşəcəyik. Bunnarı açıqlamağı bu gün lazımdır. Hesab etmirəm onun demokratikləşməyə, cəmiyyətin toparlanması, müxalifətin yaxşı mənənədə integrasiyasına keyfi olsun. Ona görə danişmasaq daha yaxşıdır".

I.Ağazadə o zaman İ.Qəmbərə hansı şərtlərə dəstək verdiyi açıqladı:

"Ümid Partiyası olaraq Məsusat və "Bizim Azərbaycan" bloku çərçivəsində Məsusatla sazişimiz var idi. Müqaviləmizdə göstərmişdik ki, növbəti hakimiyətdə heç bir vəzife tutmayıacaq, bu proseslərə şərtlə qatılmır. Hakimiyətdən təmsil olunmağı heç düşünmür-dük. "Ola bilərdik" düşüncəsi təmam başqa şeydir. Amma proseslərə vezifə tutmaq üçün qatılmaq fikrimiz heç zaman olmayıb. Həmin vaxt mən onsuz da deputat idim. Qanunverici orqanda təmsil olunurdum. Bu orqanın səlahiyyətləri kifayət qədər böyükdür. Ona görə də yeni bir hakimiyət, yaxud da hakimiyətə gəlməyin astanasi ilə proseslərə deyildim. Mən o zaman hakimiyətdən həbsxanaya getdim. O hadisələri en ağır yaşayışın birinci şəxsəm. Sırviləri demirəm, partiya rəhbərləri, funksionerlər seviyyəsində o dövrə məndən əvvəl kimse həbs olunmayıb. Hər kəs məndən sonra

hebs olunub. Oktyabr hadisələrinin bir daha Azərbaycanda ya-şanmasını istəmərəm. Ümumiyyətə, qarşidurma müstəvisində olacaq heç bir hadisənin yaşanmasının tərəfdarı deyiləm. Bunu Azərbaycan vətəndaşı, ölkəsini sevən bir insan kimi deyirəm. Gərək siyasetlə məşğul olanlar ele addımlar atınları ki, bu tipli hadisələr yaşanmasın. Bundan sonrakı siyasi fealiyyətimdə maksimum dərəcədə çalışacam ki, Azərbaycan siyasetindən ne qədər siyasi sistemdə təmsil olunanlar arasında münasibətlər keskin olsa da, ölkəni qarışdır, vətəndaşları üz-üzə qoynan fəaliyyət olmasın".

Partiya sədri Qərb dairələrinin o zaman Azərbaycan müxalifətinin yanından qaçmasına daha maraqlı şərh verdi: "Azərbaycan müxalifəti və ya iqtidaların arxasında heç bir dövət, yaxud struktur güc olmadığı halda durmur. Hər kəs öz maraqlarını nəzərə alır. Amerika, Avropa Birliyi və Şurası, digər ölkələr və qurumlar

öz maraqları çərçivəsində məsələlərə yanaşırlar. Maraqları hansı nöqtədə toqquşursa, ona münasibət sərgileyirlər. Maraqlar üst-üstə düşdüyü vaxt isə onun yanında olurlar. Açığı, o dövrə Qərb və hansısa bir gücün köməyinə bir siyasetçi kimi ümidi etmirdim. Onlar dəstəyinə də ümidi yox idi: mənim yanaşmam dünən də belədir, bu gün də, geləcədə də. Əgər gücün olacaqsa, səni qəbul edib danişacaqlar. Görəcəklər ki, hakimiyətə gəlmək şansların azdır, əlaqələri saxlayacaqlar, amma səninle bir yerde olmayacaqlar. Gücün yanında olurlar, güclə hesablaşırlar, maraqlarını da güclər vasitəsilə təmin etməyə çalışırlar. Hər bir siyasetçi bu-nu doğru-dürüst bilməlidir. Yanaşmam o dövrə də, bu gün də belədir. 2003-ün Gürcüstan müxalifəti və 2004-ün Ukrayna müxalifəti 2003-cü ildəki Azərbaycan müxalifətindən qat-qat güclü idi. Bunu kim etiraf etmək istəmirse, bu onun proble-

midir. Tiflisin bələdiyyə başqa-nı, keçmiş ədliyyə naziri pro-seslərin başında dayanırdı. O, hakimiyət daxilində çıxmış bir şəxs idi. Onun arxasında da çox ciddi siyasi qüvvələr dayanırdı. Nino Burcanadze tipli ta-nınmışlar Mixail Saakaşvilinin yanında idilər. Ukraynada Viktor Yuşenkonun işə bilirsınız ki, uzun zaman hakimiyətin içərisində çalışan bir şəxs idi. Qanunverici orqandan tutmuş icraedici orqana qədər əlaqələri olan və komandasını bunnardan formalasdırıq siyaset idi. Azərbaycan müxalifəti işə parçalanmış, hakimiyətə bür-tün bağlarını qoparmış, iqtidara yaxından-uzaqdan heç bir əlaqələri olmayan, hətta hakimiyət içərisində düşmən mü-nasibəti bəslənilən obraz ya-ratmışdı. Ona görə də gürcü və Ukrayna müxalifətinin bizdə-kindən o zaman zəif olduğunu demək siyasi məntiqdən çox-çox uzadır".

□ **Cavansır ABBASLI,**
□ **"Yeni Məsusat"**

2003-cü ilin oktyabr olaylarından 14 il ötdü

İqbal Ağazadə: "Oktyabr hadisələrinin bir daha Azərbaycanda yaşanmasını istəmərəm"

"Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma..."

Eldar Mahmudovun mili təhlükəsizlik naziri vəzifəsindən azad edilmişindən və ardınca MTN-də (artıq ləğv edilib) baş verənlərdən - həbslərə, təmizləmələrə başlanılmışından iki il ötür. Bu müddət ərzində ölkəmizin təhlükəsizlik strukturunda çox ciddi dəyişikliklər oldu. MTN işi ilə bağlı məhkəmələr hələ davam edir, generallar mühakimə olunur, eyni zamanda müzakirələr də bitmir. Buna səbəb də həmin hadisələrlə bağlı çoxsaylı müəmməmlərin, ziddiyyətlə məqamlarının olmasına.

MTN-ə 11 il rəhbərlik edən Eldar Mahmudovun hələ də həbs edilməməsi bir müəmməma olaraq qalır.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılov ən iyi bu cür dəyişərləndirdi: "MTN-in ləğv olunub Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması çox yaxşı hal oldu. Azərbaycanın perspektivi, dünya ilə əlaqələri genişləndikcə kəşfiyyatın ayri bir struktur olması vacib-

Bu gün MTN hadisələrinin iki ili tamam olur; **İlham İsmayılov:** "Onlar öz məqsədlərinə də çatdırılar"



dir. Bu mənada kəşfiyyatın ayrılmazı çox yaxşı idi. Yeni rəhbərlik istər Mədet Quliyev, istərsə də müavinləri və köməkçilərinin simasında olsun, faktiki olaraq sıfırdan başladılar. Ne mənada sıfırdan başladılar? 11 il üç aylıq orada hökm sürmüştə - təxminən milis səviyyəsinə endirilmiş bir xüsusi xidmət orqanını yenidən dirçəltmək istər kadr, istərsə də, peşəkarlıq nöqtəyi-nəzərindən çox çətindir. Amma bu istiqamətdə yeni rəhbərlik həqiqətən o işləri görür. Ən azı bilirik ki, evvelki kimi bir biznesmen qış-qırırmış ki, məndən kimlərə pullar aldılar, ən azı xüsusi xidmət orqanının eli ilə. Xalqda inam yaratmaq lazımdır. Təbii ki, əsas istiqamət dövlətin təhlükəsizliyi olmalıdır. Bu istiqamətdə hansı tapşırıqlar varsa, onu yerine yetirmək lazımdır. Terrorun qar-

sışını almaq da əsas vəzifəmiz olmalıdır. Bizim ətrafımızda, Yaxın Şərqdə terror tətbiyi edir. Son iki ildə terrorçulara qarşı mübarizə çox yüksək səviyyədə gedib. Bəzi terror cəhdərinin qarşısı alınır, bəzi terrorçular öldürürlər. Bize ən böyük təhlükə olacaq ISİD-lə bağlı əməliyyatlar şəraitinə nezərət edilir. Amma yənə deyirəm ki, sifirdən başlayıb.

bunları peşəkar xüsusi xidmət orqanı səviyyəsinə çatdırmaq çətindir. Qarşida hələ illər var. Arzu edək ki, bizim üçün hər şey yaxşı olsun. Azərbaycanın son iki ili əvvəl 11 ildən çox-çox yaxşıdır".

Təhlükəsizlik eksperti E.Mahmudovun həbs olunmasına da toxundu: "Nəinki cəzalar, prosesin özü böyük narazılıq doğurur. İstintaqın özü, məsuliyyətə cəlb olunaların kifayət qədər olmaması, sona qədər açıqlanmaması, kimlərinə kənardə qalması, kimlərinə hələ də meydan sulaması çox böyük narazılıq doğuran səbəblərdir. Bunlar heç bir halda qənaətbəş sayılınca bilmez. Eldar Mahmudovun və istintaq idarəsinin rəisi kənardə qalması tamamilə düzgün deyil. İttihad olunanlar ittiham tərifini üzərlərinə çox gəlməkdə qınayır. Amma onlar demək isteyirlər ki, "siz bilirsiniz yazılmamış qanunları, orun üçün də üzərimizə çox gəlməyə ixtiyarınız yoxdur". Yادınızdadır, Akif Çovdarov müstəntiqə demədi ki, səndən böyüye zəng vurub deyiblər. Mövcud vəziyyət bundan ibarətdir. Ona görə burada heç bir qənaətbəş iş yoxdur. Ən çox narazılıq edən zərərçəkənlərdir. Onlar konkret olaraq kimlərinə cəzalandırılmasını tələb edirlər. Çünkü onlar dəqiq bilirlər ki, kim isteyib, nə qədər, özü də kimin adından. İşlər tə-

essüflər olsun ki, məhkəmədə də yarımcı şəkildə həyata keçirilir. Bu proseslərde kölgə istintaq və məhkəmənin üzərinə düşür. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin fealiyyətinə kölgə salı bilməz. Artıq onların bu qurumda ne təsirləri, nə də adamları var. Eldar Mahmudovun və digərlərinin layiqli cəzanınaması səbəbindən insanların beşlik fikir formalaşacaq ki, demək, çapib-talamاق olar, çünki cəza almaya bilərsən. Bu mənada Eldar Mahmudovun azadlığıda olmasının çox mənfi rolü var. Həbs edilən Akif Çovdarov, Səlim Məmmədov kimi şəxslərin məhkəmədə de-diklərində ziddiyyətlər yox idi. Onlar, sadəcə, indiyəqədəki məhkəmələrinin bəzilərində söz atırlar ki, bize qarşı tətbiq etdiyiniz cəza ağır olarsa, bizi-zmələ "düzgün rəftar" edilməsə, biz çox şəyəri aça bilərik. Dəfələrə bu hadələr olub, Akif Çovdarov, Səlim Məmmədov və Elçin Quliyev tərəfindən. Mənə elə gelir ki, onlar öz məqsədlərinə də çatdırılar. Onlara verilən, istənilən cəzalar olurduqca zəifdir, çox yumşaqdır. Onların bu mesajları çox danişə biləcəklərini də sübut etdi. Özü də dedikləri çox açıq mesajlar idi. Eldar Mahmudovun üzərindəki həbs təhlükəsi hələ də sovuşmayıb, amma bu təhlükə yüksək səviyyədə deyil. Təhlükə hələ o həddə çatdırıb ki, o, hər gün həbs olunacağı zamanı gözləsin. Hər şeyi zamanı göstərəcək".

□ **Cavansır ABBASLI**

Gələn həftə Çində Kommunist Partiyasının qurultayı keçiriləcək. Çində demokratik rejimə məxsus secki institutları fəaliyyət göstərmədiyi üçün dövlət siyaseti ilə bağlı bütün əsas məsələlər, hakimiyyətə kimin gəlişi qurultayda həll olunur.

rəhbərliyə daxil olması gözlənilir. Bir çoxları ona hətta Si Tzinpinin varisi gözü ilə baxır. Tayvan mətbuatının yazdigina əsasən, Si Tzinpinin rəhbərlikdən əzaqlaşdıracaqı isimlərin başında ÇXR baş naziri Li Ketsyan gelir. Dövlət iyerarxiyasında Li Ketsyan ikinci şəxs sayılır.

sonra Çinin sürətli inkişafı qələrəne görədir ki, onları başladı. Çində hazırda ictimai mülkiyyət də qalır, eyni zamanda xüsusi mülkiyyətə də geniş yer verilib. Çində ictimai mülkiyyətə xüsusi mülkiyyət rəqabət şəraitində inkişaf edir. Amma istənilən halda xüsusi mülkiyyət ictimai mülkiyyəti sixışdır. Dövlət sektörlərinə görə qərbmeylli dedikləri xüsusi mülkiyyət təmsilçilərini

Çində siyasi sistem sindiq qarsısında - kommunistlər qurultaya toplaşır

Asiya nəhəngini SSRİ-nin taleyi gözləyir?

Musavat.com xarici mediya istinadən dünyanın ən qüdrətli dövlətlərindən birində baş verən siyasi prosesləri xəbər verir. Analitiklərin gəldiyi ümumi rəye görə, bu qurultay Çin üçün ən vacib siyasi, habelə kadr məsələlərinin həll olunduğu hadisə ola bilər.

Bildirilir ki, son illerdə Qərbin cəmiyyət içindəki təsirinin artmasından qorxuya düşən ÇXR sədri Si Tzinpin ölkəsinin SSRİ-nin taleyini yaşıya biləcəyini düşünür və bu səbəbdən qərbyönümlü kadrları rəhbərlikdən əzaqlaşdırmaq istəyir. Mətbuatın verdiyi xəbərə görə, Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin 7 üzvündən 5-i öz vəzifəsi ilə vidalaşmalı olacaq.

Çin rəhbərliyinin yeni nəslisi əvvəlki baş katib Hu Tzintaonun etrafına topladığı "komsomol" dəstəsini əvəz etməlidir. Məhz bu dəstə Qərblə eməkdaşlığın tərəfdarı hesab olundur. Yeni rəhbərliyin siyasi kursunda isə üstünlükün Rusiya ilə münasibətlərə veriləcəyi iddia edilir.

Bundan başqa, bir çox siyasi icmalçılar Çindəki mövcud siyasi durumun SSRİ-nin 80-ci illerini xatırlatdığını da qeyd edirlər. Çünkü siyasi elita daxilində bir-biri ilə ciddi rəqabət içinde olan bir neçə qrup fəaliyyət göstərir. Bu qruplar həmişə bir-biriləri ilə kompromis çərçivəsində hərəket ediblər. Lakin indi bu sabitliyin pozulma təhlükəsinin böyük olduğu deyilir. "Qırmızı ordu", "şanxaylılar", "komsomolçular" və digər siyasi qruplar arasında ümumi ortaq razılığın əldə olunması isə Si Tzinpinin komandasının planlarına daxil deyil. İndi Çin lideri qarşısında duran iki qrupu - şanxaylıları və komsomolçuları zərərsizləşdirmək yolunu seçib. Lakin buna rəgmən Hu Tzintao dövründə komsomoldan gələn Hu Çunhuanın yeni



Bütün bunlar bir sıra siyasi ekspertlərə gələcək 10 ildə Çin-Qərb münasibətlərində soyuqluğun yaşanacağı, əvəzində isə Moskva-Pekin xəttinin güclənəcəyini söyleməyə əsas verib.

Bəs Çin Kommunist Partiyası buna həqiqətən də gedərmi? Qərbyönümlü hesab edilən təbəqə sixışdırılbən nəhəngi, bu, Çində hansı proseslərə rəvac verə bilər?


Politoloq Qabil Hüseyynli bildirdi ki, Çində əsas aparıcı siyasi qüvvə Kommunist Partiyası olsa da, əlavə 4 partiya da formal olaraq fəaliyyət göstərir. Həmin partiyalar, sadəcə olaraq, Kommunist Partiyasının əlavələridir. Hələ dünya sosializm sisteminin mövcud olduğu dövrə o partiyalar var idi. Hazırda Çində vəziyyət belədir ki, Den Siaodinin islahatlarından sonra bu ölkədə iqtisadi islahatlara ciddi rəvac verildi və proses hələ də gedir: "Çin belə bir xətt tutdu ki, ölkədə siyasi islahatlara rəvac verilməyəcək, siyasi sistem dəyişilməyəcək, amma iqtisadiyyatda qarşıq iqtisadiyyata və çox mülkiyyətliliyə şərait yaradılacaq və yaratdır. Bundan

runda xüsusi mülkiyyətin payı getidikcə artır. Bu məsələ Çinin sosial-sınıf strukturunda da özünü göstərir. Məsələn, əvvəller Çində kolxoçu kəndlilər sınıfı, fəhlə sınıfı və ziyalılar təbəqəsi var idisə, indi varlı sınıf, zadəganlar, milyardər, orta sınıf, kəndli, fəhlə sınıfı var. Milyonerlər və zadəganlar sınıfı cəmiyyətin aparıcı təbəqəsinə çevrilməyə başlayıb. Ölkə iqtisadiyyatının yarıya qəderini bu sektora məsus müəssisələr təmin edir. Bütün bunları nəzərə alaraq söyləmək mümkündür ki, ölkədə xüsusi mülkiyyət və kapitalist istehsal üsuluna əsaslanan istehsal üsulu getdikcə iqtisadi mülkiyyətə əsaslanan istehsal üsulunu üstləyir. Bu da Çin Kommunist Partiyasının rəhbərliyində narahatlıqlıq yaradıb. Lakin inanmiram ki, Çin Kommunist Partiyası ölkədə xüsusi mülkiyyətin rolunu azaldan radikal addımlar atsın".

Politoloq qeyd etdi ki, xüsusi mülkiyyət sektorunun adamlarını Qərbin yerləşdirdiyi adamlar da adlandırmış olmaz. Bu təbəqəni fəaliyyətə rəvac verilmiş xüsusi mülkiyyət yaratıb: "İqtisadi əla-

Kimi seçməli?
Ərdoğanı,
yoxsa Güləni?..

Hüseynbala SƏLİMOV



İki yaxın hərbi-siyasi müttəfiqi - ABŞ-la Türkiye arasında son vaxtlar yaranmış münasibətlər nəinki adı Aristotel, hətta hamımızın çox böyük saygı ilə andığımız Lütfü Zadənin qeyri-selis məntiqi ilə belə yozula bilmir...

Ümumiyyətlə, son vaxtlar sanki dünyadan bütün müsəlman dövlətləri "problem-dövlətlər" elan edilib. Mən demirəm ki, bu yanaşmanın heç bir əsası yoxdur, yox, özüm də etiraf edirəm ki, müsəlman dövlətlərinin eksəriyyətində elə eybəcer siyasi rejimlər bərqrər olubdur ki, onları təreddüb etmədən həmin ölkələrinin özlərinin önböyük faciəsi adlandırımcılar...

Amma siyasi rejim, siyasi hakimiyyət bir şeydir, ölkə və yaxud da dövlət tamam başqa. Despotik rejimlər və mürtəcə siyasi hakimiyyətlər əbədi deyillər, - hərçənd, onların hamisinin temsilçiləri boyunları ilgəyə keçənə qədər əbədi olduqlarını düşünürler.

Axtarsan, Qərb dövlətlərinin heç özləri də yaranışdan belə mükəmməl və qibət ediləsi səviyyədə olmayırlar. Orada da absolyutizm, inkvizisiya və hətta faşizm olubdur.

Təbii, indi tamamilə başqa vəziyyətdir. Hətta bu ölkələri "qəbul etmeyənlər" də uşaqlarını oxutmaq, mal və mülk almaq, pullarını harada yerləşdirmək, hətta yeri gələndə başlarını hara götürüb qaćmaq haqqında düşünəndə belə birinci növbədə Qəribi seçirlər.

Cünki orada təminat var - belə, mülkiyyət üçün təminat var, həyət üçün təminat var, hələ onu demirəm ki, ən qatı cinayətkarın ədalət və hüquq çərçivəsində mühakimə və müdafiə olunması üçün təminat mövcuddur...

Söz yox, müsəlman ölkələri belə deyillər və ən düzgünü də etiraf etməkdir ki, biz müsəlmanlar bir çox məsələlərdə aži bir neçə əsr geri qalmışq və bu gerilikdən qurtulmaq üçün Qərbin səmimi yardımına sözün həqiqi mənasında böyük ehtiyacımız var.

Qərəz, dediyim budur ki, Qərbin izhar etdiyi iradlarının hamisini olmasa da, böyük hissəsini qəbul etmək olar. Amma mən "problem-dövlətlər"in cərgəsində Türkiyəni də görəndə bir az çəş-bəş qalıram - axı, burada ən azı dünyəvi dövlətçilik var, düzgün - demokratik seçkilər var, hakimiyyət bögüsü var, ideal olmasına da, hər halda, söz və ya ifadə azadlığı var...

Bütün bunları necə nəzərə almamaq olar axı? Söz yox, Türkiyə daha irəli gedə və daha çox şey əldə edə bilərdi. İndi bəlkə çoxu inanmaz ki, on iller bundan əvvəl, hələ "soyuq müharibə"nin məntiqin hər şeydən üstün olduğu çağlarda (həmin məntiqin sayəsində Türkiyə NATO-nun üzvü olmuşdu!) Türkiyənin birləşən Avropanın bir hissəsi olmaq şansı yaranmışdı.

Avropa ölkələrinin avro-inteqrasiya prosesinin lap başlanğıcında onu da prosesə bərabərhüquqlu üzv kimi cəlb etmək təşəbbüsü olmuşdu, amma çox təəssüf, ölkənin o vaxtkı liderlərinin bəzisini burnundan uzağı görə bilməməsi nəticəsində tarixi şans əldən verilmişdi...

Bu cür detalları çox sadalamaq və hətta günümüzün özündə belə Türkiyədə yaşınan bir çox mənfi tendensiyaları çək-çevir etmək olardı. Amma biz romantik şairlər deyilik və siyasi yazarlıq - siyaset işə bir çox şəyleri adice nisbətən götürməyə məcburdur. Nisbet işə deyir ki, Türkiyə faktiki olaraq müsəlman dünyasında yeganə dünyəvi və demokratik ölkədir...

O ki qaldı yazının əvvəlindəki suala - R.T.Ərdoğanı, yoxsa F.Güləni seçmək məsələsinə, əslində Türkiyə cəmiyyəti onun cavabını bir il önce verib. Bəndənin fikrine gəldikdə isə, etiraf edirəm ki, siyasi lider kimi R.T.Ərdoğan xüsusi siyasi simpatiyam olmayıb.

Səbəbləri də çoxdur. Məsələn, necə unudasan ki, R.T.Ərdoğanla F.Gülən bir ara hətta siyasi müttəfiq idilər və araları da F.Gülən Ərdoğanın "dabanları tapdamağa" başlayanda soyudur...

Amma bir azca əvvəldə dedim ki, hər şey nisbətən götürülür. R.T.Ərdoğan F.Güləndən ferqli olaraq normal dünyəvi siyasetçidir. Mən heç bilmirəm ki, F.Gülənə siyasetçi demək mümkün mü? Bu adamı bir-iki dəfə televiziya kanallarında müşahidə etmişəm - onun psixi göstəriciləri şəxşən məndə böyük şübhə doğurur. Qoy, gedib özünün "ezoterik moizə"lərlə məşğul olsun, Türkiyəni felakətə sürükləməsin - siyaset tamam başqa şeydir...

Avtoritarizmə meylli olsa da, R.T.Ərdoğan ən azı anlaşılan siyaset adamıdır. Məsələn, onun Rusiya ilə çox sıx temaslara can atması mənim də xoşuma gelmir. Amma yaxınlarında, özü də V.Putinin səfərindən sonra Ukraynaya yollanması göstərdi ki, məsələ düşünülen qədər də bəsit deyil - Türkiyə prezidenti bilməmiş deyil ki, Yaxın Şərqi, xüsusən də kürdləri həmişə qızışdırıldan bir də Rusiya olubdur.

Düzdür, onun Ukraynaya səfərini Səudiyyə kralının Moskvdə yaxşı qarşılmasına cavab kimi yozanlar da oldu. Olsun. Bu, siyasetdir və onun öz məntiqi var. Əsas odur, hakimiyyət dinlə siyaseti calaqlaşdırmaq, gəlməsin, çünkü onların "məntiq"ini anlamaqdə şəxşən bəndəniz acizdi...

□ Etibar SEYİDAĞA



Günəşdən kim danışmalıdır

Zamin HACI
zaminhaci@gmail.com

“Sərhədsiz reportorlar” dünyada söz azadlığının durumu haqda hesabat yayıb, Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir. Bundan nöticə çıxarıb bizdə söz azadlığının pis vəziyyətde olmasını söyləyə bilərikmi? Yox. Birincisi, bizdən sonra hele 18 ölkə vardır. Deməli, 18 ölkədən yaxşıyıq. İkinci, əgər söz azadlığının pis olmasını sözə yaza biliriksə, bunun özü söz azadlığı deyildirmi? Bu yerdə təzə öyrəndiyim yanılmamı da yazım, uşaqlara əzbərlədin, dilin inkişafı üçün yanılmacılar əvəzsiz mənbədir: “Göy cöngə, gömgöy cöngə, dümögöy cöngə”. Ta keçib, birini də yazıram: “Qatığı sarımsaqlasan da yeyəcəyəm, sarımsaqlamasan da”. İndi sən həmin o reportorlardan soruşsan, heç bir dənə yanılmac deyə bilməyəcəkdir. Ancaq utanmaz-utanmaz bizi aparıb siyahının axırına qoyublar.

Üçüncüsü, kərə yağının dəyəri kilosu 22 manata qalxmış ölkədə söz azadlığının pis vəziyyətinə iddia eləmək allahsızlıqdır. Söz azadlığı yoxdursa, yağ niye bahalaşır? Ət niye bahalaşır? Axi bunlar azadlıqla sıxı sıradə bağılı nemətlərdir. Söz ucuz olan yerdə yağı da ucuz olur. Yağ yeməyən adamın səsi çıxar?

Bu arada Bakıda bir poliklinikanın işçiləri ilə birgə saatlıq çıxarılması xəberini oxudum, kefim açıldı. Gör nə yaxşı iqtisadi, mənəvi münasibətlərimiz yaradılıbdır. Buna görə şəxsən öz adımdan minnətdarlığını bildirirəm. Kimə? Əşş, nə dəxli var kime. Minnədarlığı at ortaya, yiyəsi götürəcək. Yiyəsizlik pis şeydir. 90-cı illərdə biz bir neçə əsr yiyəsiz qalmışdıq, yadımızdan çıxmır.

Söz azadlığından danışirdım. Bu temada bir əhvalat yazım. Keçən ay olardı, bir toplantı kimi yerdə hökumətimiz haqda xirdən tənqid fikir söylədim, gördüm hamı başını tutub qaçı, qaldım tək. Biri dedi, mənim balalarım var, o biri dedi, uşaq əsgərlidər, üçüncüsü dedi, küləfətə tek baxıram, dördüncüsü dedi... Yəni, o anda da mən başa düşdüm ki, bizdə söz azadlığı fəvvərə şəklinə dədir. İstəyirsən lap Trampi və Putini söy. Bəyəm bunlar az şeydir? Vaxtile Səddam Hüseyin Amerika prezidenti Buşun atasının şəklini Bağdadda bir hotelin qapısına ağızına həkk elətdirmişdi, gələn-gedən ayağını silirdi. Hani indi Səddam? Belə temalar xatalıdır, adamı “Tomaqavk”la vurarlar. Yaxud, bir Frenk el Kaponi adlı əcaib azərbaycanlı vardi, Moskvada nəsə alver eləyirdi (yadımdan çıxıb, ancaq yəqin göyərti-zad olar; çip alveri eləyəsi deyildi ki?), Putinin arvadı haqda nəsə tənqid danışmışdı, tutub basmışdlar türməyə. Düzdür, sonra Putin özü də həmin arvadı boşadı, ancaq nə dəxli? Əsas odur zamanında sözünü deyəsən. Söz azadlığından yararlanmaq hər birimizin ümdə vəzifəsidir.

Bir də gərek supun duzu yerli-yerində olsun. O zaman danışmağa heç ehtiyac duyulmur. Sovet vaxtından qalma lətifədə bu haqda danışılırdı. Deyir, bir lal uşaq varmış. Bir gün bunun 12 yaşı olanda nahar zamanı anasına deyir: “Supun duzu azdır”. Ananın gözü kələsənə çıxır, deyir, a bala, sən danışmağa başladın, şüklər olsun rəbbimizə, bu saat gedirəm qurban kəsəm, bütün ağır seyidlərə nəzir verəcəyəm və saire. Uşaq deyir, mən lal deyildim ki, nəzir niye verirsən. Ana soruşur bəs niye danışmıldır bu 12 ilə. Uşaq deyir: “Supun duzu həmişə qaydasında olurdu”.

Bu baxımdan, her kəs öz yerini bilməlidir. Görkəmlı şairimiz demişkən, həyatda vurdun bir-birinə, kimi tap-dın sən? Alımlarımızın söz azadlığından sui-istifadəsi hallarına isə mənfi yanaşırıq. Sən demə, Coğrafiya İnstitutu geomaqnit qasırgası haqda xalqa bilgi verib. Şamaxı Astrofizika Rəsədxanası isə etiraz edir, deyir, öz işinizlə məşğul olun, bu bizim sahədir. Kim haqlıdır? Mənçə, ikisi də düz deyir. Çünkü geomaqnit qasırgası Güneş küləyinin Yerin maqnit sahəsi ilə toqquşmasından yaranır. Deməli, Güneş baxımdan burda astrofiziklərimiz danışa bilər. Əhvalat Yerde olduğu, Yerin maqnitinə bağlı olduğundan isə coğrafiyaçılar da danışmaq hüququnu qazanır.

Ümumiyyətlə, heç kimin ağızını yummaq lazım deyil, qoy hamı danışın. Elə reklam da vardi, hüdudları aşırıdıq...

Son vaxtlar Rusiya və Qərb arasında oynamamağa, necə deyirlər, “iki stul”da oturmağa çalışan işgalçi Ermənistən Avropanı Birliyi (AB) ilə gələn ay çərçivə sənədi imzalamağa hazırlaşır. Xəber verildiyi kimi, artıq həmin sənədin mötnə açıqlanıb. Belə mülahizələr səslənib ki, öncəkindən fərqli olaraq, AB ilə budəfsi anlaşma layihəsinə Rusiyani qıcıqlandıran bəndlər yoxdur.

Amma hətta belədirse də, istənilən halda bu, İrəvanın Qərbe səri yanğısının, ona satılmağa hazır olmasına və həvəsinin göstəricisi sayila, “Rusiyani sənən dəyişə bilərəm”in mesajı hesab oluna bilər.

Bəs Ermənistən lap tutaq, rusun qucağından çıxıb, Avropanın qucuna düşdü, bununla onun gözləntiləri doğrulacaqmı? Müstəqilliyi və suverenliyi artacaqmı, təhlükəsizliyi möhkəmlənəcəm? Dağlıq Qarabağı necə, ona verəcəklərmi? Saxta genosidə görə Türkiyəni daha möhkəm sixacaqlarmı? Ən əsası, o halda Qərbi, NATO Ermənistəni Rusiyadan qoruya biləcəmki?

Qoyulan sualların heç birine ermənilər üçün zəmanətli və pozitiv cavablar yoxdur. Yoxsa ki, onlar çoxdan Rusiyani Qərbe satmışdır. Bunu Ermənistən parlamentinin vitse-spikeri, erməni qırğılarından biri Eduard Şarmazanovun son açıqlamaları bir daha sübut edir.

“Mənim söylədiklərim Ermənistən təhlükəsizlik strateyiyyəndən, hərbi doktrinasından və minimum son on illiklərin reallıqlarından qaynaqlanır. Ermənistən öz müdafiəsini özü təmin edə bilər. Hətta NATO üzvü olan bezi dövlətlər də öz təhlükəsizlikləri sarıdan narahatdır”. Musavat.com-un məlumatına görə, Şarmazanov bunu erməni nəşrinə açıqlamasında Rusiya ilə ortaq hərbi qruplaşma yaradılması məsələsinə münasibet bildirən kən deyib.

Ermənistən Türkiyə və Azərbaycanın müxtəlif təhdidləri qarısında olduğunu bildirən vitse-spiker bu xüsusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü tamamilə məntiqli saydığını söyləyib: “Şübhəsiz ki, biz təhlükəsizlik deyərkən yalnız silahla mübarizəni demirik, həm də zabit heyətinin təzədən həzırlanmasını, texniki təchizatı və münasib qiymətə hərbi texnikanın alınmasını nəzərdə tuturuq. Əgər bütün bu işləri özümüz gərə bilərdiksem, Rusiya hərbi bazası nəyimizə lazımdır? ”İsgəndər”ləri, qazanır.

Ümumiyyətlə, heç kimin ağızını yummaq lazım deyil, qoy hamı danışın. Elə reklam da vardi, hüdudları aşırıdıq...



İrəvanın Türkiyə və Azərbaycan xofu, NATO Xıffatı - Seçim yaxınlaşır

İşgalçının dünyanın ən güclü hərbi alyansına üzvlük də xilas etməyəcək - “iki stul”da oturmağa çalışan Ermənistənin yüksək çinli rəsmisindən acı etiraflar; **vitse-spiker**: “Biz öz müdafiəmizi heç vaxt özümüz təmin edə bilməyəcəyik, Türkiyə və kiçik qardaşı Azərbaycan...”

“İqlə”ləri bəyəm biz istehsal edirik? Kimlər ki, deyir Ermə-

nistan təkbaşına və bütünlükə özünün mükəmməl müdafiəsini qura bilər, onlar ya xülyalara qapılıblar, ya da siyasi avantüra ilə məşğuldurlar. Onlara deyirəm, dəqiqlişdirin, “İsgəndər”lər, “İqlə”lər bize gərəkdir, ya yox?”

Şarmazanov ardınca Rusiya bazalarının həm Levon Ter-Petrosyanın, həm Robert Köçəryanın, həm də Serj Sərkisyanın prezidentliyi dönməndə məhz Ermənistən təhlükəsizliyini təmin etmək üçün onun ərazisində olmasına diqqət yönəldib. “Ancaq Ermənistən KTMT-də də olsa, NATO-da da, yenə o, mükəmməl təhlükəsizlik sistemine malik olmayıacaq. Ermənistən Rusiyaya görə KTMT üzvü olmayıb, Rusiyaya görə öz ərazisində Rusiya bazası saxlamır, sərf öz maraqlarına görə saxlayır. Müasir Türkiyə xüsusən də özünün indiki qeyri-müəyyən davranışlı prezidenti ilə və kiçik qardaşı Azərbaycanla bölge üçün qurtulmaq istəyirlərsə, real yol məlum: nə qədər gec deyil, ən əvvəl Azərbaycana qarşı ərazi iddiasından imtina etmək, iki xalq arasında - ermənilər və azərbaycanlılar arasında normal, insani ün-

siyyətin bərpası qarşısında əsas əngəli görmək, nəinki “barit çelləyi” üstündə (Met-samor AES) otura-otura, Azərbaycanı Bakının neft-qaz yataqlarını və kəmərlərini partlatmaqla hədələmək - hansını ki, başdanxarab erməni generalı Arkadio Ter-Tadevosyanın dünən yenə dili gətirib.

“Dağlıq Qarabağda müharibe birmənali olmayıacaq. Amma əgər Allah göstərməsin, müharibə başlasa, bizim xalqımız yaman güne düşəcək, Bakı nefti üstündə oturan Azərbaycan isə tamamilə yox olacaq” - Tadevosyanın növbəti səsənləmələrindəndir.

Guya indinin özündə erməni xalqı yaman gündə yox, yaxşı gündə imiş. Guya ilə ilə dənaha şüretlə boşalan, xarice ailelikcə, kütłəvi şəkilə köç edən Ermənistən və ermənilər deyilmiş? Met-samor AES də guya yerdə qalan bədbəxt ermənilərin ölkəsinə - Naxçıvandakı hərbi obyektiyin cəmi 50 km-lıq vurma məsafəsində deyilmiş.

Odur ki, seçim yaxınlaşır. Ermənistən rəhbərliyini deyirik. Erməni xalqının dənaha yaman güne düşməməsi üçün tək çıxış yolunu dedik. □ Siyaset şöbəsi

Bu ilin 22 sentyabrında Türkiye vətəndaşı olan bir qrup yazarın nə beynəlxalq hüquqa, nə də Türkiye və Azərbaycan arasındakı qardaşlıq təllərinə saygı göstərməyörək işğal altındakı ərazilrimizə səfər etmələri azmış kim, onlar öz addimlarını əsaslandırmak üçün müxtəlif tribunalardan yararlanırlar.

Əslində bu projeni həyata keçirən qüvvələr də elə bu lazımlı idi: digər ölkələrin təmsilçiləri ilə yanaşı, "Türklər" de Ermənistana, daha sonra Dağılıq Qarabağa gelir, orda görüşlər keçirir, hətta Azərbaycana ünvanlı hədyanlar səsləndirirlər, geri döñəndən sonra isə ermənilərin "qonaqpərvərliyindən", Qara-bağ ermənilərinin digər "gözel" xüsusiyyətlərindən dəm vururlar. Əslində düşmən qüvvələrinin bu layihəni gerçəkləşdirməkdən başqa niyyəti də olmamış deyil. Bu kimi addımlarla Türkiyə və Azərbaycanın arasını vurmağa çalışan güclər mərkəzləri var, necə ki, Türkiye-Ermənistən sərhədlerinin açılmasına hesablanmış Sūrix protokolları imzalanmışdır, "bayraq" böhranı yaradılmışdır və s. Bu səfərdən dərhal sonra müsavat.com-un sorğusunu cavablaşdırın Türkiyənin Azərbaycandakı səfirliyi həmin yazarların öz hərəkətləri ilə təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da çalışmalarda bulunduğunu demişdi.

Türkiye vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu ve Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədi-ni qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla bare-lərinde mehkəmənin qərarı ilə hebs-qətimkən tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istin-taqə cəlb olunmaları məqsədilə Türkiye hüquq-mühafizə organlarına müraciət edilib. Bu sefər həm Azərbaycan, həm də Türkiyə xarici siyaset idarələri tərəfin-dən pişənilib.

Lakin cərəyan edən proses-lər onu deyr ki, məsələnin üstündən keçmək olmaz. Çünkü 4 xain Türkiyədə də rahat şəkildə erməni təbliğatı aparmaqdadır. Üstəlik, Türkiye parlamentinin erməni mənşəli üzvü Karo Paylanın Ermənistana vaxtaşını sefərlər edərək, Serj Sərkisyanla Türkiye-Ermənistən münasibətlərinin normallaşdırılması istiqamətində danışıqlar aparması Azerbaycanı narahat etməyə bilmez. Özü də "Qarabağ məsələsini biz həll etdik, gələcək nəsillər də Araratın (Ağrı) taleyini həll edəcəklər" deyən Sərkisyanla

Bu günlerde ise Türkiye'nin Avropa Şurası Parlament As-sambleyasında (AŞ PA) temsil eden deputat, Cumhuriyyet Xalq Partiyasının (CHP) سابق lideri Denez Baykal ve diğer deputatları Azərbaycana qarşı səs verməsi ile bağlı məlumatlar üzüntü ilə qarşalandı. Məlumatə görə, bu xəber hətta CHP-də də çəş-qılıq yaradıb. Partiyadan iddia olunub ki, burada texniki sehvə yol verildiyini güman edirlər. An-caq Denez Baykal, Gülsün Bilge-han, İlhan Kəsicinin Azərbayca-



Azərbaycan - Türkiyə qardaşlığını sərsitməq istəyənləri durdurmaq zamanı

Bu günlərdə nəzərlər Türkiyəyə dikilib: Qarabağa səfər edən xainlər və AŞ PA-da Azərbaycanın əleyhinə səs verən CHP-lilər cəzalandırılacaqmı?; Ekspertlərdən sərt təpkilər

nin əleyhinə səs verən 117 deputatın arasında yer alması istenilən halda yalnız anti-Azərbaycan qüvvələri məmənun edir. Söhbət Azərbaycanda hansısa sahədə problemin olub-olmamasından getmir. Türkiye-Azərbaycan münasibətləri bütün bu problemlərin fəvqündə dayanır. Məsələn, Türkiye'ye qarşı hansısa Avropa təsisatında səslənən neqativ fikrə Azərbaycanın dəstək verdiyini kimse xatırlaya bilməz. Hətta 2014-cü ilin aprelində Avropa Birliyinin "Şərq tərəfdaşlığı" programı çərçivəsində Çexiya paytaxtında keçirilən toplantıda prezident İlham Əliyev Türkiye təmsilcilerinin olmamasından istifadə edib qardaş ölkəni "soyqırım"da ittham eden Ermənistən prezidentinə xitabən "bilirsiz ki, Türkiye burada təmsil olunmur, bundan yararlanırsınız. Amma mən buradayam, size cavab verirəm!" demişdi və bu cavab Bakı-Ankara qardaşlığının növbəti nümunəsi kimi məmənunluqla uzun müddət müzakirə mövzusu olmuşdu.

Həmçinin elə bir müddət önce Türkiye prezidenti R.T.Ərdoğan BMT Baş Assambleyasında dünya birliliyini Qarabağ problemini həll etməyə çağırmaqla bizi məmənun etmişdi. Bu mənada Qərbdəki erməni lobbisinin Azərbaycan və Türkiyəyə qarşı savaş açdığı bir dövrdə TBMM təmsilcilərinin də anti-Azərbaycan cəbhəsində yer alması anlaşılan deyil. Elə ekspertlər də bu fikirdədir.

Hazırda Türkiye universitetlərindən birində çalışan ermənişunas alim Qafar Çaxmaqlı bu fikirdədir ki, hər zaman Azərbaycanla Türkiyənin arasını vurmaq istəyen qüvvələr var və onların bir çoxu bəlli yerlərdən təpsirinq alırlar: "Qarabağa səfər edən həmin türklər uzun illərdir ki, Türkiyənin özünü də milli maraqlarının eleyhine fəaliyyət

Professor Qabil Hüseynli musavat.com-a bildirdi ki, Türkiyənin 4 yazarının, özü də onlardan biri kurd əsilli keçmiş millət vəkilidir, çox nümayişkar rənə şəkildə Ermənistana, oradan da Azərbaycanın işgə olunmuş ərazilərinə gəlməsə qəbul olunmazdır: "Ən qəribə odur ki, indiye qədər Türkiyədə qondarma "erməni soyqırımı"nın təblig edən bu adamların Türkiyə-Ermenistan sərhədini keçməsinin heç bir maneə yaratdılmayıb. Hansı ki, o adamlar qondarma "soyqırımı"nın Türkiyə tərəfindən tanınmasının vacibliyi ilə bağlı kitab yazılırlar. Bu adamlar İrəvanda Türkiyənin "tarixi ədaləti bərpa etmək namə" qondarma "erməni soyqırımı"ni tanımاسının zəruriliyini vurguladılar. Daha sonra Xanlık kəndidə də ermənilər onları şəhər

raba qonaq etdikdən sonra dilleri daha çox açıldı və başladılar azərbaycanlıları “atəşkəs rejimi”ni pozmasından” danışmağa. Mən bu adamların nadanlığına, yaxud Qarabağla bağlı tarixi həqiqətlərdən xəbərsiz olmasına həm təccüb edirəm, həm də hesab edirəm ki, onlar problemi kifayet qədər bili-bili ermənilərin qucağındı oturmaq üçün bu cür sözlər danışırlar. Ancaq onlar heç vaxt unutulmam dəyildilər ki, Azərbaycan torpağına, özü də icazəsiz gəliblər. Bu mənəda özlərinde cəsəret tapıb “erməni əsgərlərin Azərbaycanda nə işi var” sualını verməliydilər. Özü də onlar türk millətinin nümayəndələridir, yalnız biri kürdür. Amma istənilən halda, bunlar Türkiye vətəndaşlarıdır. Azərbaycan torpaqlarına qeyri-qanuni olaraq Türkiye vətəndaşlarının gəlməsi və dövlət qurumlarının bununla bağlı tədbir görməsi çox təəccüblüdüür”. **Q.Hüseynli bildirdi ki, onu təəcübündən sonra Türkistannın orzul**

cubləndirən Türkiyənin ərazilərinə iddia edən Ermənistən haqqında təriflər yağıdırın bu türk xainlarına qardaş olkənin müvafiq qurumlarının dözləmli münasibət sərgiləməsidir: "Dağlıq Qarabağ məsələsini bir yana qoysaq, bu şəxslər Türkiyədən "erməni soyqırımı"nın etiraf edilməsinə israr edirlər. Diğer tərəfdən, Ermənistanda Anadolu yarımadadasının şərq və şimal-şərq hissəsinə çox ciddi iddialar İracli sürüllür, Ermənistən dövlət gerbində də Ağrı dağının görüntüsü (*ermənilər Ararat deyir-red.*) gerbin əsas hissəsinin təşkil edir. Üstəlik, ən dəhşətlisi ondan ibarətdir ki, Türkiye dövləti illərdir ki, Azərbaycana görə Ermənistana qarşı blokada siyaseti həyata keçirir. Böyük Atatürk dən tutmuş, Süleyman Dəmirələ, Rəcəb Tayyib Ərdoğan qədər ən yüksək səviyyədə bəyan olunub ki,

Azərbaycana vurulan zərbe Türkiyəyə vurulan zərbədir. Dəmirel deyirdi ki, Azərbaycana iynə batırlarlaşa, Türkiyəyə çuvaldız batar. Blogger Ləpşini Qarabağa qanunsuz səfərinə görə Belarusda həbs etdilər. Belarus hökuməti onu bize təhvil verdi. İndi Azərbaycanın hüquq-mühafizə orqanları Türkiyə vətəndaşlarının həm Qarabağa qanunsuz səfərinə, həm də Azərbaycana böhtanlarına görə cinayət işi qaldırıb, İnterpol xətti ilə onlar barəsində axtarış elan edib. Həm də dost və qardaş Türkiyəyə müraciət edərək, bu adamların tutulub təhvil verilməsi barədə məktub göndərilib. Amma Türkiyədə bu adamlar haqda neinki tədbir görülmür, profilaktik söhbət aparılmır, hət-tindir. Çünkü o, çox təcrübəlidir. Bu adamın belə mövqə ortaya qoymasının izahı yoxdur. Ümumiyyətlə, Türkiyənin özünün xərici siyaset xəttində baş veren müəyyən başgicəlləndirici hadisələr qardaş ölkənin daxili və xərici siyaseti ilə bağlı ciddi narahatlıqlar yaradır".

Deputat Fazıl Mustafa isə hesab edir ki, AŞ PA-dakı səs-vermədə Türkiyənin CHP-dən olan millet vəkilləri daha çox qrup maraqlarından çıxış ediblər: "Çox güman ki, AKP-nin əleyhinə olan layihəyə fərqlənmək üçün lehine səs veriblər. Qarabağa gedən Türkiyə vətəndaşlarının durumu isə fərqlidir. Onlar erməni tezislərinin Türkiyədəki müdafiəçiləri kimi bu adımlı atıblar. Bizim üçün əsas

Digitized by srujanika@gmail.com

t olan Türkiye'nin hakim partiyası-
-nın və hökumətinin mövqeyidir.
n Bu mövqedə isə hansıa dəyi-
x siklik voxdur".

Qardaş ölkə rəsmilərinin vaxtaşırı Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu deməsi təbii ki, düşmeni narahat edir. Hətta vaxtaşırı birge hərbi təlimlərin keçirilməsi de Ermənistəni rahatsız edir. Amma Azərbaycan ictimaiyyətinin istəyi budur ki, qardaş Türkiyənin hökuməti prinsiplərinə sadıq qalaraq, Ermənistana və Dağlıq Qarabağa səfər edən vətəndaşlarla bağlı da nəhayət, sərt mövqe nümayiş etdirməlidir, bu, digərlərinə da dərs olar. Ortada Lapşını əlibağlı Bakıya tevhil vərən Lukasenko nümunəsi var. Azərbaycan Türkiyənin ayağına daş dəyməsinə belə heç zaman razı olmayıb. Bunu 2016-ci ilin 15 iyulundakı dövlət çevrilişi cəhdinə sərt reaksiyası, bu cəhdə bulunan FETÖ-çü'ləre qarşı həyata keçirdiyi tədbirlərlə bir daha sübut etdi, hətta ölkə-

dəki təhsil müəssisələrini belə qapatmaqdan çekinmedi.... İndi növbə qardaş ölkənindir. Türkiyə dövləti Qarabağa səfər edən 4 "Türk", yaxud Azərbaycanın əleyhinə səs verən 3 CHP-li deputatla bağlı, həmçinin xəyanətkar addımlarını sərbəst heyata keçirən digər şəxslərlə əlaqədar Azərbaycanı məmənun edən addımlar atarsa, bundan üzüllən yalnız düşmən olacaq. Qardaşlığımızı, dostluğumuzu pozmağa çalışanları durdurmasaq, sabah yenə də "Hepimiz ermeniyiz" deye, meydانlara çıxacaqlar, Türkiyəyə qarşı ərazi iddiası qaldırın Ermənistana sərhədləri açmağa çağıracaqlar. Odur ki, bu xainlər qarşı ən sərt tədbirlər görülməlidir. Təki Türkiyə-Azərbaycan qardaşlığına xələl gəlməsin, gerisi təfərrütatdır...

E.PAŞASOY

Azərbaycanda əsas heyvandarlıq məhsullarının idxləndirilən də kəskin artım var. Bu artım həm miqdar, həm də dəyər ifadəsində qeydə alınıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında et idxləndirilən eyni dövrü ilə müqayisədə miqdardan baxımdan 66,96 faiz, süd idxləndirilən 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yaqlar isə 5,82 faiz artıb. Dəyər ifadəsində et idxləndirilən artım 2 dəfədən çox olub. Süd idxləndirilən isə belə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yaqlarda 38,69 faiz təşkil edib. Bu 3 məhsulun idxləndirilən 8 ayında 36 milyon dollar sərf olunubsa, bu ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb.

Heyvandarlıq məhsullarının idxləndirilən dərəcələri gəlir? Son illərdə əkin sahələrinin genişləndirilməsi, heyvandarlığın bir növ arxa plana keçirilməsinin burada rolunu nə qədərdir?

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdürü Qalib Əbdüləliyevin sözlərinə görə, idxlalla yanaşı, heyvandarlıq məhsullarının istehsalı da artıb: "İdxal artıb, bəli. Amma bu, istehsalla bağlı deyil. Dövlət Statistika Komitəsinin məlumatlarına baxsanız, görərsiniz ki, istehsal dinamikasında artım tendensiyası davam edir". Nazirlik rəsmisi bildirir ki, kərə yağının idxləndirilən artım son vaxtlar əhalinin bu məhsuldan daha çox istifadə etməsi, yəni tələbatın artması ilə bağlıdır:

Nazirliyden əcaib artım

argument: "Əhalidən çox yeyir..."

KTN-in şöbə müdürü: "Əhalinin tələbatı artıb deyə, heyvandarlıq məhsullarının idxləndiriləndə da artım var"



"İdxalın artıb-azalması yerli istehsalla bağlı deyil. Bir neçə il əvvəl əhalidən daha çox bitki yağından istifadə edirdi. Amma indi daha çox kərə yağından istifadə etməyə başlayıb. Ona görə də idxləndirilən artım baş verib. Deyim ki, kərə yağından daxili istehsalında da artım var - süd istehsalı artıbsa, demək, ondan

əldə edilən kərə yağından istehsalla bağlı deyil. Yaxın bir neçə il üçün planlarımız var ki, süd istehsalını daha da artırıq və daxili tələbatı tam təmin edək".

Yerlərdə otlaq, biçənək, yonca sahələrinin digər bitkilərin əkininə ayrılması ilə bağlı narazılıqların olmasına gəlinçə, şöbə müdürünin sözlərinə

göre, nazirliyin məqsədi torpaqlardan səmərəli istifadə nail olmaqdır: "Əhalinin sayı artı, sənaye inkişaf edir, kənd təsərrüfatı da genişlənir. Ona görə də yem məqsədli əkinçiliklə məşğül olmasaq, heyvandarlıq daha çox təbiətdən asılı olacaq - yağından, quraqlıqdan. Dünya təcrübəsi de bundan ibarətdir ki, yem ehtiyatı dəha çox əkilən bitkilərin hesabına yaradılır. Yem bitkiləri de yonca, soya, qarğıdalı, taxıl və sairdir. Dövlət taxıl bitkiləri və ikinçili əkinlərə hər hektara görə subsidiya ayrır. Bizim məqsədümüz budur ki, heyvan saxlayanlar yem istehsalına xüsusi fikir versinlər, bu sahəye maraqartsın".

Q. Əbdüləliyev heyvandarlıq üçün yem bazasının azalmasını pay torpağı sahiblərinin yem bitkiləri əkinlərinə diqqətsiz yanaşması ilə izah edir. Şöbə müdürünin dediyine görə, bir çox hallarda yemlik yonca əkenlər ona yaxşı qul-

luq etmirlər, nəticədə məhsuldarlıq kəskin aşağı düşür: "Biz indi xarici mütəxəssislərə de əməkdaşlıq edirik ki, yem bazasını genişləndirək. Düşünürem ki, bu sahəde yaranmış problemlər keçicidir, tezliklə bizim həyata keçirdiyimiz tədbirlər müsbət nəticə verəcək və həmin problemlər aradan qaldırılacaq."

KTN Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdürü Sabir Vəliyev bildirir ki, yəni bitkiçilik sahələrinin salınması hər bir rayonda əkinəyərərlər torpaqlar və mövcud vəziyyət analiz olunmaqla aparılmalıdır: "Məsələn, əger pambıq əkməlidirsə, bunu elə etmək lazımdır ki, heyvandarlıq üçün yem bazasının ziyanına olmasın. Yem bazası isə heyvanbaşına normalar əsasında hesablaşma aparılıb yaradılmalıdır. Öks halda, yem bazası ki-

luq etmirlər, nəticədə məhsuldarlıq kəskin aşağı düşür: "Biz indi xarici mütəxəssislərə de əməkdaşlıq edirik ki, yem bazasını genişləndirək. Düşünürem ki, bu sahəde yaranmış problemlər keçicidir, tezliklə bizim həyata keçirdiyimiz tədbirlər müsbət nəticə verəcək və həmin problemlər aradan qaldırılacaq."

Mütəxəssis bildirir ki, əhalinin yağı, süd, et tələbatının birdən-birə 30-40 faiz artması qeyri-mümkündür: "Hər bir insanın qəbul etdiyi qidalanın normaları var. Et, süd, yağı istehlakının qısa müddədə 20-30 faiz artması mümkün deyil".

□ DÜNYA

Ən çox qazanc gətirən kənd təsərrüfatı məhsulu hansıdır?

"Fermer özü müəyyənləşdirməlidir ki, hansı məhsul onun üçün gəlirlidir" - ekspert



Həzirdə qeyri-neft sektorunda ən çox ümid bəslənən sahə kənd təsərrüfatıdır. Hökumət aqrar sahənin inkişafına dəstək verməklə həm bu məhsullarla bağlı daxili tələbatı ödəyib, idxləndirilən asılılığı azaltmağa çalışır, həm də ixrac potensialını artırmağı hədfləyir. Bu, fermerlər üçün də böyük füroşdir. Kənd təsərrüfatına diqqətin artığı, kəndlilərə subsidiyaların verildiyi həsrəti dövrə əkin-bığınə maraq da artıb. Bu, həm də regionlarda işsizliyin qismən həllini tapmasına səbəb olub.

Lakin həzirdə aqrar sektorun əsas problemlərindən biri odur ki, fermerlərin hansı məhsulu istehsal etməsinə dövlət məmurları da müdaxilə edir. Məsələn, uzun illər pomidor, xiyar kimi tərəvəz məhsulları əkin satan fermerə pambıq əkmək əmər olunur. Bu isə fermer təsərrüfatlarını zəiflətməklə yanaşı, əkinin marağı da azaldır.

Bəs görəsən, həzirdə Azərbaycanın kənd təsərrüfatı

sektorunda ən çox gəlir gətirən məhsul hansıdır? Fermerlər hansı məhsulun istehsalına üstünlük versələr daha qazanclı çıxa bilərlər? "Yeni Müsavat"ın bu sənədlərini cavablandırıb: "İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycan kəndlisi, fermeri daha çox ixrac imkanları olan məhsullar dan qazanc əldə edə bilər: "Azərbaycanın daxili bazarı elə də böyük deyil və daxili

Rusiya bazarına daha çox məhsul çıxara bilsin. Rusiya bazarlarında meyvə-tərəvəzə tələbat böyük olduğu üçün Azərbaycan fermerləri üçün bu tərəvəz məhsullarının istehsalı daha çox gelir gətirə bilər. Rusiya bazarında pomidor, xiyar, göyərti kimi məhsullarımız özüne yer tapıb. Bu baxımdan, tərəvəzçilik fermerlər üçün praktik olaraq gəlir imkanı yaradır. Bildiğiniz kimi, pomidor ən çox ixrac edilən məhsuldur, əsasen Rusiya bazarına çıxarılır".

V.Bayramovun sözlərinə görə, burada bir problem var ki, həmin məhsulların ixracında Azərbaycan Rusiya bazarından birmənalı şəkildə asılıdır: "Geləcəkdə Rusiya həmin məhsulların idxləndirilən qadağalar qoyarsa, yeni qaydalar tətbiq edərsə, o zaman bizim fermerlər gələrdən mehrum ola bilər. Bu baxımdan, fermer təsərrüfatlarının yeni bazzalara çıxış imkanlarının yaradılmasına ehtiyac var. Bu də dayanıqlı şəkildə fermerlərin gəlir əldə etməsinə imkan yarada bilər. Meyvəçilik də gelirli sahələrdən biridir. Həm daxili bazaarda meyvə tələbat böyükdür, həm də bu məhsullara xarici bazaarda yüksək tələbat var, xüsusən də nar və xurmaya... Bu da fermerlər üçün gəlir əldə etmək imkanı yaradan sahələrdən biridir".

İqtisadçının sözlərinə görə, həzirdə ən böyük risk bu gün bazzaların saxlanılmaması, yəni diversifikasiya olunmamasıdır: "Bazzaların diversifikasiya olunmaması fermerlərimiz Rusiyadan asılı olma-

teleb yüksəkdir. Lakin pambıqçılıqda elektronlaşma çox vacibdir. Daha çox pambıq istehsal edən ölkələrin təcrübəsinə diqqət yetirsek görək ki, həmin ölkələrdə yığım texnologiya vasitəsilə həyata keçirilir. Ancaq nəticədə yığım inovativ yolla həyata keçirilməsi həm pambıq sahələrdə qalmasının qarşısını alır, həm də xərcləri azaldır. Nəticədə əl eməyindən dəha az istifadə olunmasına gətirib çıxarı. Sözsüz ki, pambıqçılıq məşğulluq baxımdan da vacibdir. Daha çox vətəndaşın işlə təmin olunmasına səbəb olur. Ancaq bütün hallarda burada innovativ metodlardan istifadə çox vacibdir. Pambıqçılığın inkişafı həm də yüngül sənayenin inkişafına təkan vermiş olacaq. Ancaq bu sahədə əl eməyinin azaldılmasına ehtiyac var ki, gelirlilik baxımdan da rentabelli olsun".

Qeyd edək ki, 2016-2017-ci illər ərzində Azərbaycandan 243 milyon 755 min dollar həcmində meyvələr, sitrus bitkiləri və qoz-finçiq ixrac olunub. 129 milyon 30 min dollar həcmində isə tərəvəz, 62 milyon dollar həcmində şəker və şəker məmulatları, 6 milyon dollarlıq çay, ədvayıat və sair xarici bazzalara çıxarıb. Pambıq ixracından əldə olunan vəsait isə 24 milyon dollardan çox olub. Görünən odur ki, xarici bazzalarda ən çox tələbat olan məhsullar meyvə-tərəvəzdir. Lakin bu qazancın artırılması üçün əlavə bazzalarda təqdim olmasına ehtiyac var.

□ Nərgiz LİFTİYEVA



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Rusyanın Ermənistani silahlandırmış istiqamətində atdığı növbəti addım son günlerin geniş mütəmadi mövzularından biridir. Söhbət sırada bir ölkədən yox, münaqişənin tənzimlənməsini üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrərindən biri olan dövlətdən gedir.



Düzdür, Ermənistandan şimal qonşumuz tərəfindən silahlandırılması yenilik deyil. Qarabağ münaqişəsinin ilk illərində rus hərbiçilərinin işgalçı ordu tərəfində vuruşması, Xocalı soyqırımda iştirak etmələri, Rusyanın Ermənistana 1 milyard dollarlıq silah hədiyyə etmesi, ardına "İsgender-M" sistemləri bağışlaması və digər addımlar hələ verilən dəstəyin görünən tərefididir. Rusiya bir neçə il əvvəl Gürcüstəndən çıxarıldığı hərbi texnika və silah-sursatı da Gümrüdəki hərbi bazasına yerləşdirmək adı altında işgalçı ölkəyə daşıdı. Son illərdə isə Kreml KTMT hərbi birləşmələrinin, yaxud rus-erməni birgə ordusunun təchiz olunması məqsədile Ermənistani silah-sursat anbarına çevirməkdədir. İndi de kredit söhbəti ortaya çıxıb.

Əslində məsələnin mahiyətine dərindən bələd olan ekspertlər emindir ki, Rusiya beynəlxalq aləmdə geniş rezonans doğurmasın, yaxud Azərbaycanın sərt etirazı olmasın deye, Ermənistana silah hədiyyəsini "kredit" müqaviləsi ilə ört-basdır edir. Ancaq istenilən halda işgalin və terrorun maliyyələşdirilməsi, ona hərbi dəstəyin verilməsi faktı kimi beynəlxalq hüququn tapdanması deməkdir.

Özü də Rusiya bu addımı həmsədrərin təklifi əsasında Azərbaycan və Ermənistən prezidentlərinin Cenevrədə görüşünün keçirilməsi ərefəsindən atdı. Tərəflərin bir araya gəlməsini zəruri sayan, bölgədə sülhün təmin olunmasına çağırılan, hərbi yolu istisna edən həmsədr Rusyanın Ermənistani silahlandırması isə heç cür anlaşılan deyil. Şübhəsiz ki, Moskva bu addımı ilə ATƏT-in Minsk Qrupunun həmsədr kimi üzərinə götürdüyü öhdəlikləri pozur.

"Ermənistən artıq müstəqilliğini itirmiş bir ərazi, hərbi bazadır". Bunu "Trend"ə deputat Asim Mollazadə deyib. Rusyanın Ermənistana müasir silahlar almaq üçün 100 milyon dollar kredit verməsine müənsib bildirən deputat qeyd



Amma burada diqqətçəkən bir məqam var ki, bu da Kremlin Ermənistən və Azərbaycanı paralel olaraq silahlanmağa sövg etmesidir. Təbii ki, Moskvanın ərazisi işgal altında olan Azərbaycanı silahlandırmışının qarşılığında işgalçi Ermənistənə hərbi dəstəyinə son verecəyinə inanmaq sadəlövhük olardı. Odur ki, Rusiya həmsədr ölkə olaraq tərəflərin heç birinə silah satmamaq qərarı versə, bu, daha laşılan olardı. Ancaq şimal qonşumuz büdcəsinə əlavə vəsaitlər daxil etmək dən ötrü Azərbaycana silah satışını davam etdirir, Ermənistəni isə müxtəlif adrlarla silahlandırır.

E.Mirzəbəylinin fikrincə, Rusyanın Ermənistənə silahlanması üçün işgalçi ölkəyə kredit ayırmalarının digər tərəfinde Moskvanın təhrikəci davranışları dayanır: "Ola bilsin ki, Moskva Azərbaycanın Rusi-

Rusyanın işgalçının silahlandırma planında ilginç hədəf

Həmsədr ölkə Bakı və İrəvanın silahlanma yarışını təşkil etməklə bölgədə sülh yox, daha böyük maliyyə vəsaiti əldə etmək niyyətindədir; **politoloq: "Moskva Azərbaycanın ondan daha böyük məbləğdə silah-sursat, hərbi texnika almاسını istəyir"**

Ancaq təhlükələr, təhdidlər öz yerində, hətta Ter-Tadevosyan da etiraf edir ki, Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması məsələsində Ermənistənə Rusiyaya ümidi etməsi lazımdır. "Yalnız Ermənistən dövləti bizim təhlükəsizliyimizin keşiyində durma və Qarabağın təhlükəsizliyini təmin edə bilər. Rusiya burada bir-iki telimi keçirdi və dediklərinə görə, onlar Ermənistəni müdafiə etməyə hazırlıqlar, amma Qarabağ haqqında heç bir söz demədilər. Yeni Rusiya kömək edəcək, ancaq əger yalnız Ermənistənə hücum olacaqsa", - deyə erməni general vurğulayıb.

Dağlıq Qarabağın Azərbaycanlı ıcmasının rəhbəri Bayram Səfərov isə ermənilərin bu cür həyəsiz fikirlərinin qarşılığında sərt tədbirlərə ehtiyac görür. O, modern.az-a açıqlamasında Ermənistən tərəfindən müsbət addım gözləmədiyi bildirib: "Bütün torpaqlarımızın işgal altında. Bütün vətəndaşlarımızın, xalqımızın, ölkəmizi sevənlərin arzusu bizim doğma torpaqlarımıza qayıtmagımızdır. Biz bunun üçün müəyyən addımlar atıraq və atmaliyiq. Cənab prezyident İlham Əliyevin də əsas istəyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilmesidir. Lakin ermənilər hər zaman danişlərdən uzaqlaşır və ya müəyyən bəhanələr iki sürürlər. O cümlədən ermənipərestlər de onlara dəstək olur və mütemədib bildirən deputat qeyd

olaraq bu istiqamətdə çətinliklər yaradırlar. Bu səbəbdən Ermənistən tərəfindən müsbət addım gözləməm". **B.Səfərov** qeyd edib ki, Ermənistən demokratik dövlət deyil və müstəqil qərar vere bilmir: "Bütün bunlara baxmayaraq, cənab prezyidentinizin hayata keçirdiyi siyaset bizde torpaqlarımızın qaytarılması ilə bağlı ümidi yaradır. Prezidentlərin görüşündə Ermənistən tərəfi əsaslı rol oynamır. Çünkü onun havadalarları, sahibləri var. Ermənistən onu müdafiə edən ölkələrin sözü ilə oturub-durur. Onlar müstəqil fikirlə, demokratik dövlət deyil. Bu səbəbdən aprel döyüşləri tekrarlanmalıdır ki, onlar vəziyyəti başa düşsünlər".

Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat"'a bildirdi ki, əslində Rusiya Ermənistənə silahlanmaq üçün 200 milyon dollar kredit ayırib: "100 milyon birinci tranşdır. Daha sonra da 100 milyonluq tranş olacaq. Kreditin şərtlərini və Ermənistənən ödəmə qabiliyyətini nəzəre alsaq, o zaman bu kreditin Ermənistənə evezsiz olaraq silah-sursat və hərbi texnika verilməsi üçün bir vəsita olduğunu deyə bilərik. Təkcə bu ilin 9 ayı ərzində Ermənistən xarici borcu 1,6 milyard artıb və 7 milyarda yaxınlaşır. Növbəti il üçün proqnozlaşdırılmışdır. İşgalçi 100 milyonluq kredit adı ilə ötürürən qəbul edib və təlimata uyğun hərəkət edir. Prezidentlərin görüşündə isə ciddi irəliliyi gözləmirəm. Bunu üçün hər hansı bir əsas yoxdur. Çox güman ki, bu dəfə həmsədrərin "tərəflər danişqlar prosesinə sadıq olduqlarını bəyan ediblər" kimi gelişigözel sözləri ilə keçinməli olacaq".

yadan daha böyük məbləğdə silah-sursat, hərbi texnika almamasını istəyir. İqtisadiyyatı ciddi şəkildə zəifləyən Rusyanın valyutaya çox ehtiyacı var. Suriyada, Ukraynada hərbi mövcudluğu qoruyub saxlamaq üçün böyük vəsaitlər lazımdır. Anbarlar silah-sursat, hərbi texnika ilə doludur. Silah-sursat və hərbi texnikanın Ermənistənə "kreditlə" verilməsi isə Rusyanın mənəv imkanlarının və bəhanələrinin genişləndirilməsinə xidmət edir. Yəni Rusiya mesaj verir ki, Ermənistənə silah-sursat və hərbi texnikanı bu ölkənin ödəmə qabiliyyətini nəzərə alıb kreditlə verirəm, son nəticədə satıram, əger istəyirsinizsə, bururun, siz də alın! Bu vəsiti ilə Rusiya həm Ermənistənə silahlanmasını təmin etmək, hem büdcəsinə əlavə gelirlər gətirmək, həm də balansı Azərbaycanın resursları hesabına təmin etmek istəyir".

QAT sadri Akif Nağı isə Rusyanın birmənəli şəkildə ermənipərest mövqedə olduğunu bildirdi: "Bu, heç kəsədə şübhə doğurmamalıdır. İndi də bu yönədə növbəti addımını atr. Kredit bəhanəsi Rusyanın öz müttəfiqini silahlandırmışının bir formasıdır. Ola bilər ki, aqş şəkildə silah və bilmir, bu formada istifadə edir. Ancaq bu hadisəyə görə heç kəsi, o cümlədən Rusyanı qınamağa dəyməz. Sadəcə, özümüz üçün nəticələr çıxarmalı, eyni münasibətləri bize yaxın ölkələrlə qurmalıq. Məsələn, Türkiyə ilə münasibətləri daha isti etməyi".

A.Nağıının sözlərinə görə, bu hadisə bir dənəsə verir ki, Azərbaycan Rusyanın həmsədrlikdən uzaqlaşdırılmasını tələb etsin: "Rusiya bu məsələyə görə cavab verməlidir. Ən azından diplomatik təzyiq vəsaitlərindən istifadə olunmalıdır. Rusiya özünü bu qədər də sərbəst hiss etməməlidir".

İndiki durumda isə Cenevrə görüşü ilə bağlı müəyyən gözəllətilər var. İstənilən netice Qarabağdakı duruma təsir edə bilər. İşgalçılıq siyaseti dəyişməsə, Rusyanın münaqişə ölkələrinə satıldığı və ya hədiyyə etdiyi silahları sınaqdan keçirmək zərurəti yaranacaq...



Orta Asiyanın demokratiya adası

Qırğızistanda oktyabrın 15-də keçirilmiş preşident seçkisinin ilkin nəticələri açıqlanıb. Hakim Sosial Demokrat Partiyasının namizədi, sabiq baş nazir Söoronbay Jeenbekov 54,8 faiz səslə öne çıxıb. Onun ən yaxın rəqibi - evvəller baş nazir olmuş müxalifəçi Omurbek Babanov 33,7 faizlə ikinci yeri tutub. Baş nazirin sabiq müavini Adaxan Madumarov 6,5 faiz, keçmiş baş nazir Temir Sariyev 2,6 faiz səs yiğib. Qalan 7 namizəd 1 faiz səsə belə çata bilməyib.

1958-ci il təvəllüdü Sooronbay Jeenbekov baş nazir postunu 2016-2017-ci illərdə tutub. O, indiki prezident Almazbek Atambayevin yaxın silahdası sayılır. orqan hökumətdir. Hökuməti 120 yerlik parlamentdə deputatların yaridan çoxunu təşkil edən fraksiya və ya koalisiya qurur.

Qırğızistanda prezident 6 il müddetine seçilir. Qanuna göre, heç kim bir dəfədən artıq prezident seçilə bilməz. İndiki prezident Almazbek Atambayev 2011-ci ildən bu postdadır. Bir neçə dəfə ona konstitusiya dəyişikliyinə gedib prezidentlik müddətini artırmaq təklifi verilsə də razılışmayıb.

Bələliklə, Orta Asyanın illərlə demokratik ənənələr-dən uzaq olmuş ölkəsi Qırğızistanda prezident seçkilərində hakim partiyadan olsada yeni şəxs prezident seçilidid. Almazbek Atambayevinin digər orta Asiya respublikalarının rəhbərlərindən fərqli davranış nümayiş etdirməsi, bu ölkədə demokrativyanın

Merkəzi Seçki Komissiya-sı və Konstitusiya Mehkəməsi seçkilerin nəticələrini rəsmən təsdiqləyəndən sonra yeni prezident vəzifəsinin icrasına başlayacaq. Həmin vaxta qə-dər ölkəye rəhberliyi Almazbek Atambayev həyata keçi-
bu ölkədə demokratiyanın mövcudluğudurmu? Rusiya nədən bu ölkədə də hakimiy-yət məsələsinə ciddi müdaxi-
lə edə bilmir?

Politoloq Şahin Cəfəri
“Yeni Müsavat”a bildirdi ki,
Qırğızıstan Orta Asiyada demokratiya adası sayıyla bilər:

“Şübhəsiz ki, Qırğızistanda Avropa səviyyəli demokratiya-

belə bir şey yoxdur. Sadəcə, müqayisədə bu ölkənin öz qonşularından ciddi şəkildə fərqləndiyini söyləyə bilerik. Qırğızıstan 25 illik müstəqillik tarixində 4 prezident tərefindən idarə olunub: Əsgər Akayev, Kurmanbek Bakiyev, Roza Otunbayeva və Almazbek Atambayev. Son seçkilərdə qalib gələn Sooronbay Jeenbekov ölkənin 5-ci prezidentidir. Bu, əlbəttə ki, Qırğızıstanı təhlil edərkən diqqət yetirilməli olan en mühüm faktdır. Qonşulara, region ölkələrinə nəzer saldıqla isə görürük ki, onları ya sovet dövründə qalan liderlər idarə edir, ya da birinci şəxsin vəfat etməsi sebebi ilə məcburi dəyişiklik baş verib. Qırğızistanda nisbetən demokratik və dinamik siyasi həyatın olmasında yaxın keçmişdə baş verən 2 inqilabın böyük təsiri var. 2005-ci ilde avtoritar lider Əsgər Akayevin, 2010-cu ilde isə avtoritar rejim qurma-

mədən hakimiyyəti təhvil vermək qərarına gəldi. Prezidentliyə 13 namizedin qeydə alınması (sonradan onlardan 3-ü *namizədliliyini geri götürdü*), 3 keçmiş baş nazirin - Jəenbekov, Babanov və Sariyevin iddiyalı şəkildə yarısa qoşulması seçkilərin rəqabət şəraitiində keçdiyini söyləməyə əsas verir. Avropa Şurası Parlament Assambleyasının müşahide missiyası da seçkilərin şəffaf keçdiyini bəyan edib".

Rusyanın Qırğızistanın daxili siyasi həyatına müda-xilə etməməsinə və neytral qalmasına gəldikdə isə ekspertin sözlərinə görə, bunun çox sadə səbəbi var: "Rusiya öz maraqlarına hə hansı təhlükə görəmür. Prezidentliyə şanslı namizədlər arasında anti-Rusiya mövqeli şəxs yox idi və onlardan hə hansı birinin qəlebesi ölkənin xarici siyasetində kardinal deyişikliyə səbəb olmayıcaqdı. Qırğızistan-Rusya əlaqələri

kifayət qədər inkişaf edib. Qırğızistan Avrasiya İqtisadi İttifaqında ve Kollektiv Tehlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur, ərazisində Rusyanın hərbi bazası var. Bu yaxınlarda Rusiya Qırğızistanın 240 milyon dollarlıq borcunu sildi və bu, Qırğızistan üçün böyük məbləğdir. Seçkidiən əvvəl Rusiya amili deyil, Qazaxistan amili aktuallaşmışdı. Atambayev tərəfindən Qazaxistan prezidenti Nazarbayevin ünvanına çox sərt ittihamların səslənməsi mehz bu məsələ ilə bağlı idi. Bişkek Astanani namizədlərdən biri - Babanova dəstəkləməkdə və ölkənin daxili işlərinə qarışmaqdə suçlayır. Jeenbekov böyük ehtimalla Atambayevin kursunu davam etdirəcək və yəqin ki, 2 qardaş ölkə arasında soyuqluq hələ bir müddət davam edəcək. Rusiya ilə münasibətlər isə əvvəlki kimi qalacaq".

□ Etibar SEYİDAĞA

Trampın İran qərarı onun müttəfiqləri arasında fikir ayrılığı yaradıb

Avropa da Trampın İran qərarından məmənun deyil, regionda gizli Amerika-İran səvəsi qəcilməz olacaq

Ötün həftə ABŞ prezidenti Donald Tramp İranla nüvə anlaşmasını prosedura uyğun olaraq təsdiqləmədi. Bununla da ABŞ qanunlarına əsasən anlaşmanın taleyi ilə bağlı qərar vermek Konqresin üzərində döşdü. Amerika qanunlarına əsasən, prezidentin təsdiqləmədiyi sazişin taleyi ilə bağlı qarşıdağı 60 gün ərzində qərar verilməlidir.

Trampin öten həftə İran İnqilab Keşkçiləri Korpusunu (SEPAH) sanksiyalar siyahısına salması və İranla nüvə anlaşmasını təsdiqləməməsi 2015-ci ildə İran və "altıq" arasında imzalanmış sazişi təhlükə altına alır. Çünkü əger qarşidakı 60 gün ərzində Konqres sazişin uzadılmasına dəstək verməsə, o zaman ABŞ sazişdən çıxmış sayıla-caq. Bu isə o deməkdir ki, ABŞ yenidən İrana qarşı nüvə sanksiyalarını aktivləşdirəcək və imzalanmış sazişin əhəmiyyəti qalmayacaq. Baxma-yaraq ki, diger 5 ölkə sazişin davam etmesini dəstəkləyir. Almaniya, Fransa, Böyük Britaniya hökumətləri Va-şinqtonun qərarından narahatlıq duyduqlarını bəyan ediblər. Rusiya hökuməti isə Trampin tehdid etməsini tənqid edib. ABŞ ali təmsilçisi Federika Moquerini nüvə anlaşmasının 6 ölkə və İran arasında imzalandığını, bu səbəbdən də bir ölkənin tərk etməsi ilə sazişin dayanmaya-cağını bildirib. Nisbətən sakit qalan Çin də Vaşinqtonu nüvə anlaşmasından çıxmamağı çağırıb.

Qeyd edək ki, ABŞ bu anlaşmadan çıxarsa, İrana qarşı embarqolar yenidən qüvvəyə mine bilər və bununla da nüvə anlaşması faktiki olaraq dəyərini itirmiş ola bilər. Vaşinqtonun İrana qarşı yeni sanksiyaları iki ölkə arasında və bölgədə gərginliyi yüksək seviyyəyə qaldıra bilər. Maraqlıdır ki. Trampin İranla bağlı son qərarını yalnız İsrail və Səudiyyə

ve silahı da daxil olmaqla, kütəlevi qırğın silahlarının haranması haqda fətva verib. Lari canı deyib ki, MAQATE 8 dəfə hesabatında İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiqləyib: “Ancaq bütün bunlarra baxmayaraq Amerika prezidenti İranın anlaşmaya sadıq olmadığını iddia edirsa, o zaman MAQATE-nin vəzifəsə nadir?”

Erəbistanı, eləcə də onun region müttəfiqləri dəstekləyib. Rusyanın Sankt Peterburq şəhərində səfərdə olan İran parlamentinin spikeri Əli Laricanı Nüve Sınaqlarının Qadağan Edilmesi Müqaviləsi Təşkilatının icraçı katibi Lasina Zerbo ilə görüşüb. Laricanı deyib ki, İranın ali dini lideri nü-
qeyd edək ki, Trampın qərarı İranla ABŞ arasında və eyni zamanda Yaxın Şərqi regionunda münasibətlər sisteminin yenidən gərginleşməsənətinə gelir. Görünən odu ki, AB üzvü ölkələr (Almaniya, Fransa və Britaniya - K.R.) eləcə də Rusiya və Çin anlaşmanı xilas etməvə çalışacaq.

lar. Çünkü indi həm də Avropa ölkələri İranla münasibətlərin pozulmasında maraqlı deyil. Bir tərəfdən İran anlaşmaya sadıqdir, beynəlxalq müşahidəçilər nüvə silahı yaradılmasına təhdidinin olmadığını təsdiqləyir. İkincisi isə (*ən önemlisi - K.R.*) Avropa ölkələri bölgədə İranla gərginlik olmasında deyil, sabitlik və tərəfdəşliq olmasında maraqlıdır. Çünkü İran 80 milyonluq bir bazar, eləcə də neft-qaz gəlirlərinə malik güclü inkişaf perspektivləri olan ölkədir. Bundan başqa, İranın coğrafi mövqeyi ve ticarət imkanları, sabitlik bu ölkədən digər region ölkələrinə böyük ixracat imkanları yaradır. Bu səbəbdən də Almaniya, Fransanın nüfuzlu istehsalçı şirkətləri

Iranda iş görmekde maraqlıdır ve bunu gizlətmirlər. Trampin qərarı isə bu imkanların üzerinden xətt çəkir. Bu mənada Vaşinqtona ciddi İran müqavimətinin olması anlaşılındır. Bu məsələdə ABŞ hökumətinin digər qanadları da Trampla eyni fikirdə deyil. Bu mənada hələlik Kongresin hansı qərarının olacağını demək çətindir. Ancaq Trampin SEPAH-a sanksiya tətbiq etməsi bölgədə gərginliyi müəyyən mənada artıracaq və bölgədə gizli "müharibəni" gücləndirəcək. Çünkü SEPAH İsləm Respublikasının əsas gücü, vuran əlidir. Tehranın buna görə Vaşinqtondan qısaş almaq istəməsi təbiiidir.

 KƏNAN

İraq mərkəzi hökuməti - tabelə olan silahlı birliklər - federal polis, antiterror birlikləri ve "Həşdi Şabi" qüvvələri - bazar günü sabaha doğru Kerkük istiqamətində əməliyyatlara başlayıb. İlk etapda İraq qüvvələri Kerkük ətrafında iki neft yatağından, eləcə də bir hərbi hissədə nəzarəti əle keçirib. Ələ keçirilən neft yataqları Baba Qurqur və Bay Həsən olub. Bundan başqa gecə sabaha doğru qaz istehsalı mərkəzi və elektrik stansiyası da ordu qüvvələrinin nəzarətinə keçib.

Ən ciddi toqquşmalar Tuzhurmatıda - türkmən qəsəbəsində yaşandı. Burada qəfi hüməmət edən peşmərgə gücləri İraq ordusunun qüvvələrinin bir neçə hərbçisini qətlə yetirib. Ancaq daha sonra əraziyə "Həşdi Şabi" birlikləri göndərilib və kürdlər Tuzhurmatının əsas hissəsini, o cümlədən Bağdad-Ərbil arasında əsas yollardan birini təslim edərək geri çəkiliblər.

Oktjabrin 16-da gündüz saatlarında isə İraq qüvvələri Kerkükə doğru yürüşə başlayıb. Mərkəzi ofisi Ərbildə yerləşən "Rudaw" televanalı peşmərgənin Kerkükün cənubundan geri çəkildiyi haqda xəber yayıb. Bundan dərhal sonra kurd muxtarlığı geri çəkilişin peşmərgələri əvəz etmek üçün Ərbildən Kerkükə əlavə qüvvələr göndərilecəyi barehdə açıqlama versə de, bu məlumat doğrulanmadı. Bundan başqa, sözçü ABŞ koalisiyası üzvləri ilə birlikdə Ərbildə toplantı təşkil olunacağını deyib.

Şimalı İraq Kurd Administrasiyası Təhlükəsizlik Şurasının twitter səhifəsindən yayılan açıqlamada isə İraq qüvvələrinin peşmərgə qüvvələrinə hücum etdiyi haqda xəber paylaşıb. Kerkükün cənubundan başlayan hückümət "Abrams" tankları və "Humvee" zirehli maşınlarından istifadə olunub.

Qeyd edək ki, İraq hökumət qüvvələri Kerkük əməliyyatını baş nazır Heydər Abadının emri nəsəsinə, Kerkük və digər bölgələrdə mərkəzi hökumətə tabe qüvvələr tərəfindən nəzarətin bərpa olunması məqsədi daşıyır. Kerkük, Tuzhurmatı və digər ətraf bölgələr 2014-cü ilde İŞİD hücumları zamanı İraq hökumətinin nəzarətindən çıxıb. Həmin



Kerkük

kürdlərdən alınır

Referendum Bərzaniyə baha başa gələ bilər



vaxt bölgəyə yerləşdirilən peşmərgə qüvvələri tədricən bu şəhərlərdə nəzarəti əle keçirib. Yeri gelmişkən, kurd muxtarlığıının konstitusiyasında nəzərdə tutulan əraziləri 40 min kv.km-dir.

Ancaq son rəqəmlərə görə, Bərzaniyə tabe olan qüvvələr ümumiyyət 61 min kv.km əraziyi nəzarət edir. Bunların da arasında Kerkük və Tuzhurmatı kimi strateji əhəmiyyətli bölgələr də var. Bu səbəbdən də dünya ölkələri İraq hökumətinin əməliyyatını açıq şəkildə qınamayıb. Ancaq həm ABŞ, həm de Rusiya herbi əməliyyatlarının narahatlıq doğurduğunu, problemin dənisiqlərlə həll olmasına çağırış ediblər.

Həmçinin İraq baş nazırı Ərbili referandumun nəticələrini ləğv etməyə səsləyib. Yalnız bundan sonra dənisiqlər aparıla biləcəyini açıqlayıb. Bundan başqa, oktjabrin 16-da baş nazır Abadi Bərzaniyə tabe olan və mərkəzi hökü-

mətə tabe olmayan Kerkük valisi Nəcəddin Kerimi vəzifesindən azad edib. Onun yerine daha əvvəl valinin müavini postunu tutmuş Rakan Səid Əli Cubari Kerkükə yeni vali təyin olunub.

Televiziyyada çıxış edən baş nazır Abadi bildirib ki, ordu qüvvələrinin Kerkük ətrafındakı hərəkətinin əsas səbəbi bölgədə federal hakimiyətin təmin etməkdir. Bununla bağlı Kerkük xalqına müraciət edən baş nazır onları hökumət qüvvələri ilə əməkdaşlıq etməyə çağırıb. Ancaq baş nazır azad etdiyi vali Nəcəddin Kerimin Kerkükə səfərərlək elan edərək ehalini silahlandırdığı haqda xəbərlər yayılıb. BBC-nin Kerkükə olan müxbiri şəhərdən mülki əhalinin kütləvi şəkildə qaçmasını əks etdirən foto yayıb. İraq ordusu isə bəyan edib ki, Kerkük şəhərinə hücum emri verilməyib, ordu yalnız ətraf bölgələrdə möhkəmlənir. Kerkük

beynəlxalq hava limanı K-1 hərbi bazasının İraq ordusunun nəzarətində keçdiyi, bu zaman ciddi qarşışdurmanın baş verdiyi, bölgədən qatı duman yüksəldiyi xəbərləri yayılıb. Axşama doğru hökumət qüvvələri Kerkükün valiliyi də daxil olmaqla, böyük hissəsini nəzarətə götürdüyüünü açıqlayıb.

Ancaq müşahidəçilər yaxın saatlarda prezident Fuad Məsumun vasitəciliyi cəhdlerinin alınmayaçağı təqdirdə Kerkükədə hərbi əməliyyatların başlanmasının qəçiləz olduğunu qeyd edir. Amerikalılardan ibarət həyətin Ərbildə apardığı dənisiqlərin hansı nəticə verəcəyi, hərbi toqquşmadan vaz keçilməsi mübhəm sual olaraq qalır.

"Hüseyin Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər"

Partiya sədrlərindən xaricdəki iki iddialıya yönəlik mesajlar



Rəsul Quliyev



Hüseyin Abdullayev

Zamanında hakimiyətin ciddi simalarından olmuş şəxslər - Rəsul Quliyev və Hüseyin Abdullayev bir-birinin ardınca prezidentliyə iddialarını ortaya qoydular. Rəsul Quliyev yaşadığı ABŞ-dan açıqlama verərək prezidentliyə namizədiyini irəli sürəcəyini bəyan etdi, Hüseyin Abdullayev isə yaşadığı Almaniyadan eyni bəyanatı açıqladı.

Bəs müxalifet düssərgəsinin adıçəkilər iki simanın bu addımla münasibəti necədir? Dəstək veriləcəkmi?

Ümid Partiyasının sədri İqbal Ağazadə "Yeni Müsavat" a bildirdi ki, mövqə dəyişikliyinə görə kimsəni ittihəm etmək düzgün olmaz: "Rəsul Quliyev də dünən iqtidarda ola bilər, bu gün müxalifətə ola bilər, eyni zamanda Hüseyin Abdullayev dünən hakimiyətin müdafiəçisi idi, bu gün müxalif mövqədə ola bilər. İnsanların bir zamanlar hakimiyətde olması, hakimiyəti müdafiə etməsi, sonra müxalif mövqəyə keçməsi normal bir hələr və insanların hüququna kimi qəbul edilir. O ki qaldı Rəsul Quliyeva Hüseyin Abdullayevin prezidentliyə namizəd olmaq iddialarına, Azərbaycan Konstitusiyası hər bir 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşına seçkili orqanlara seçkilərde iştirak etmək, passiv seçki hüququndan istifadə etmək imkanı verir. Hüseyin Abdullayev də, Rəsul Quliyev də Azərbaycan vətəndaşdır. Onların hər ikisi parlament seçkilərində iştirak ediblər. Bu gün də prezident seçkilərinə qatılmaq isteyirlərə, bu onların bir vətəndaş kimi hüququdu. Biz vətəndaşları bu hüququna müdaxilənin tərəfdarı deyilik.

Adıçəkilər şəxslərdən hər hansı birinin namizədiyi ətrafinə müxalifətin təmərküzleşməsinin mümkün olub-olmadığını gəldikdə, Azərbaycan müxalifətinin hazırda bu barədə ciddi bir qərarı, dənisiqləri yoxdur, bu barədə ciddi bir proses getmir. Amma demokratik seçki keçirilməsi istiqamətində funksional əməkdaşlıq anlayışı ki, var, bunu əksəriyyət qəbul edir.

Funksional əməkdaşlıq blokların yaranmasına, vahid namizədin və bir neçə namizədin ətrafında təmərküzleşməni diktə edəcəksə, buna o dövrə qiyət veriləcək".

VİP sədri Əli Əliyev isə bildirdi ki, adıçəkilər iddiacıların bölge mənsubiyyəti həllədici olmasa da, vacib və diqqətəkən amillərəndər: "Azərbaycan son 24 ilde əsasən Naxçıvan və Qəribi Azərbaycan insanlarının çoxluq təşkil etdiyi komanda tərəfindən idarə olunur. Dündür, merhum prezident Heydər Əliyevdən sonrakı dönmədə qəribi azərbaycanlılar mövqelerini əsasən itirdilər, amma buna baxmayaq, təsirləri qalmaqdır. Əlbəttə ki, kadr potensialı baxımından da imkanları geniş olub. Bütün bunlar qeyri-bərabər şəraitde baş tutub.

Mənə görə insanların bölge mənsubiyyəti əsas deyil. Biz millətçi partiyayıq və insanları qabiliyyətinə, intellektinə, zəhmətkeşliyinə görə differensasiya edirik. Lakin təessüf ki, cəmiyyətimiz siyasi baxımdan maarifszidir. Aparılan siyaset cəmiyyəti siyasi savadızlaşdırmaqla yanaşı, illər üzrən yerliçilik ruhunda kökləyib. Bu baxımdan, alternativin digər bölgə nümayəndəsindən irəli sürülməsi dəhə düzgün yol olar. Alternativ mütəqəbü tövə Azərbaycanı temsil etməli, ümmümilli təzislərə səykənməli və cəmiyyəti toparlamağı bacarmalıdır. Bu mütəqəbü şərt olmalıdır.

Diger tərəfdən, fikrimcə, namizədlərin üzərində bir zamanlar YAP-a xidmət "kölgə"si olmamalıdır. Mövcud siyasetin ideoloqları, icraçıları, hətta eks olsalar belə, əsas müxalifə figuru olmamalıdır. Namizədlərin tərkibinə gəldikdə isə deyə bilər ki, ilkin mərhələdə namizəd sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu korpusun içinde hakimiyətdən çıxmış, bölgə mənsubiyyətindən asılı olmayaq kadrların olması, çox yaxşı hələr. Bu mərhələdə nə qədər çox adam hakimiyətə iddiyi olsa, iftidarı ictimai rəyde zəiflətmək bir o qədər asanlaşacaq. Gələcəkdə bu potensial namizədlərlə fəaliyyətimiz koordinasiyası da faydalı ola biləcəyini düşünürəm".

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, ən azı normal mübarəza üçün şans olsa müxalifətin vahid namizədə seçkiyə qatılması doğru olar: "Zənimcə, müxalifətin vahid namizədi bu hakimiyətə əməl və təfəkkür ortaqlığı olmayı, ölkədə hüquqi, demokratik, təminatlı cəmiyyətin qurulmasına intellekti və əqidəsi imkan veren birisi olmalıdır. Müxalifətin namizədinin qalib gəlməsi üçün cəmiyyətin əksəriyyətinin inanı biləcəyi, müdafiə edəcəyi bir namizədə ehtiyac var. Rəsul Quliyevlə Hüseyin Abdullayevin göstəriciləri bu tələblərə uyğun gəlmir".

□ E.SEVİDAĞA

Leyla Yunusdan növbəti ağlasığın addım

Qalmaqallı hüquq müdafiəcisi Qərb dövlətlərini Azərbaycana qarşı "Suriya təcrübəsi" tətbiq etməyə çağırıb

"Çəxiyadə, Praqada hər keçirilən "Forum 2000"da Leyla Yunus Qərb dövlətlərinin müvaciət edərək Azərbaycana qarşı "Suriya praktikası" tətbiq etməyə çağırıb". Bu iddianın müəllifi Praqada yaşayış mühacir Zəmiq Məmmədliyidir. O, sosial şəbəkəde yazdığu statusda bu iddianın detallarını açıqlayıb. Z.Məmmədli yazmış ki, L.Yunusun bu iddiası ori Arif Yunusun sosial şəbəkədəki statusunda da öz əksini tapır: "Bir insan nə qədər arsız, əclfət və həyəz olmalıdır ki, çıxışını bəlli qurşun. Suriyada nələr baş verir? Müxtəlif növ dini və etnik qruplaşmalar silahlandırlaraq bir-biriləri ilə və mərkəzi hökumətlə 6 ildir vuruşdurulur. Leyla tipli "hüquq müdafiəçiləri" isə İsviçrədə, Londondakı villalarında oturub Suriyadakı hadisələrə sərhərlər verirlər. Notice: dağılan Suriya şəhərləri, yüzminlər mülki şəxs qətə yetirilir, 7 milyondan çox qaçqın və s. Belə çıxır ki, xarici dövlətlər Azərbaycanda da müxtəlif qrupları silahlandırmalı, maliyyələşdirməli, sünni-siye, milli-etnik iğtişaşlar yaratmalıdır? Bu nə məntiqidir?"

Z.Məmmədli eyni zamanda yazmış ki, 8-10 oktyabr "Forum 2000"də iştirak etməli olsa da, həmin tarixdə Bakıda olub: "Əks halda, Leyla Yunus kimi birinin ora çağırılmasına qarşı olardım, onu ifşa edərdim, yaxud Leyla Yunusun milyon avroluq



Amsterdam, 200 min avroluq Praqa, 70 min dollarlıq Antalya mülklərinin, Rusyanın Sberbankının Praqa şöbəsində 80 min dollar neğdə pulunun qaynağını forum iştirakçıları qarşısında özdən soruştardım. Mən Çexiya

Azərbaycanın bir dövlət olaraq dərədini çekirəm, amma Azərbaycanın Çəxiyadət səfərləri, yüzminlər mülki şəxs qətə yetirilir, 7 milyondan çox qaçqın və s. Belə çıxır ki, "Forum 2000"ə bir 2-3 nəfər qeydiyyata saldırıb bu sualları qoyan, belə

çıxışları etiraz edən adamlar ta-pa bilmədilər... Əksəriyyəti öz kefində-daməgaçındılar".

Z.Məmmədli statusunda etnik məsələlərin qaldırılmasına qarşı olduğunu da deyib. Onun sözlərinə görə, A.Yunusun anasının erməni olması bəzi faktları dəyişir: "Arif Yunusun anası ermənidir, bu o demək deyil ki, mütəqəbü bu ailə 25-30 il bunları xan kefində yaşıdan Azərbaycanın bir dövlət olaraq məhv edilməsinə çalışmalıdır. Görünür ki, milli-etnik zəmində nifreti, nifaqı məhz belə insanlar aşıylarırlar".

"Yeni Müsavat" isə xatırladır ki, 11 oktyabr tarixində Arif Yunus sosial şəbəkədə bu tədbirlə bağlı paylaşıdı statusu "Demokratiya uğrunda oktyabr mübarizəsi" adlandırıb. Forumla bağlı geniş məlumat verən A.Yunus daha sonra heyat yolunda qışışına da toxunub. Onun açıqlamasından da aydın olur ki, Leyla Yunus gerçəkden beynəlxalq gücləri Azərbaycanla Suriya kimi davranmağa səsləyib.

□ Sevinc TELMANQIZI

"Kişilər rəqslerini qadın, qadınlar da kişi hərəkətləri ilə "zənginləşdirirlər". İndi toyulara rəqs qrupları da çağırılır. Onların arasında qadınlar da olur. Onlar da kişi kimi sidirgi rəqs edirler".

"Azərbaycan" qəzətində dərc edilən bu məqalə yenidən rəqslerə bağlı problemi müzakirəyə çıxardıb. Məqalədə qadın və kişilərin bir-birini təqlid edərək rəqs etməsi təqdid olunub: "Özü də bu texniki-dinamik hərəkətlər heç bir mənə daşıdır, yalnız fiziki əzələ oynamalarından ibarət olur. İnce hiss, qadın zərifliyi ifadə etməyən belə mənasız və sərt hərəkət yığını kənardan çox kobud görünməklə yanışı, fərqiə varmasaq da, estetik zövqü korlaysı".

Yeniyetmə və gənclərin belə "rəqs" vərdişləri ilə böyük məsələ sonda milli rəqslerimizin yad ən-sürülər kirlənməsinə, mahiyyəti-ni itirməsinə, unudulmasına getirib çıxara bilər. Bu hal artıq "ən-ne" yə döndüyündən milli rəqslerimizin qorunması, yaşadılması, təhlili haqqında da düşünməliyik.

O cümlədən nəzəre almaq lazımdır ki, qadınların kişi hərəkətləri ilə rəqs ifa etməsi onların "bacarığını" göstərəsə də, Azərbaycan qadının xas cəhətləri, incəlikləri gözdən salır. Kişilərin isə əzilib-büzülib "zərif" ecaib hərəkətlərə özlərini ifadə etmələri onların cəngavər ruhundan xəber vermir".

Qeyd edək ki, rəqslerimizle bağlı bu problem uzun illərdir ki, yaşıran. Peşəkar rəqaslar bu məsələyə öz tənqid fikri və tövsiyələrini bildirir də, artıq tendensiya efişlərə də ayaq aqmağa başlayıb. Halbuki milli rəqslerimizin hər birində xalqımızın tarixi, milli dəyərləri, adət-ənənəsi, psixologiyası yaşayır. Tanınmış efişlər qazalar da dəfələrlə qeyd edilir ki, rəqslerimiz heç də primitiv başlı halay tutublar. Yeni hərəkətlərinin hamisi zərif olub. Nə vaxtdan bu cür tendensiya yaranmağa başladı, anlaya bilməm. Bir qədər donlar da qısalı, qızlar qısa donlarda rəqs etmeye başladı. Səhv etmirmə Tibb Universitetində bu cür rəqs qu-pu var idi. O vaxtdan rəqslerin sürəti artıma, öz əndazəsindən çıxmaya başladı".

Məsələn, "Uzundərə", "Hey-vagulu"nə müdrilik, bəy ədasi, "Vəğzalı"da sevinc göz yaşları, "Tərəkəmə"de bir tərəkəmə ab-havası, "Qoçəli"de igidlik, "Yalli"da birlik, "Turacı"da, "Cey-

rani" də zəriflik tərənnüm olunur. Beləliklə, rəqslerimizdə hər hərəkət ölçülüb-biçilib. Rəqslerde qadınların hərəkətləri incəliyi, zərifliyi, kişilərə isə cəsurluğu, cəddiliyi bildirir. Lakin uzun illərdir ki, toy və məcisinlərə, el şənlərində bu amil tamamilə sıradan çıxmaya başlayıb. Qız-qadınlar sidirgi rəqsler edib sanki kişilərə yarışa çıxır, rəqslerində kişilərə məxsus kobud, cəld, əndazədən çıxan hərəkətlər edirlər. Bununla bağlı internet resurslarında çoxlu videoalar da paylaşılır. Mətbuatda da bəzən bu cür videoalar "qız öz rəgsi ilə hər kəsi heyran qoydu" deyə başlıqlar qoyaraq yayılır. Əslində isə milli qadın rəqslerimizdə heç zaman hoppanib-düşmək olmayıb. Qadınlarımız uzun, zərif paltalarına uyğun rəqsler ediblər. Yalnız "Yalli" rəqsində kişilərlə berabər bəzi iti ayaq hərəkətləri olub. Bu da qadın incəliyinə, zərifliyinə heç də zərər getirməyib. Beləliklə, artıq milli rəqslerimizin quruluşu, də-yəri itirilməyə, unudulmağa başlayıb.

Xalq şairi Sabir Rüstəmxanlı mövzuya bu cür şərh bildirdi: "Bu barədə "Ömür kitabı" adlı kitabında qeyd etmişdim ki, məcisin rəqs üçün bir qadının əli havaya qalxanda her kəs nəfəsini içine çekərdi. Çünkü xanımlar gözəl, incə və zərifliklə rəqs edərlər. Amma indi xanımlarımız kişiləri üstləyib. Səhnədə elə hoppanib-düşürər ki, səhnə silkelənir. Bizim dövrümüzdə el şənlərində xanımların bu cür rəqs etmesini xatırlamır. Xanımlar kişilərlə "Yalli" gedib, öz sevgilisi, nişanlısı ilə rəqs ediblər. Uzaq-baş halay tutublar. Yeni hərəkətlərinin hamisi zərif olub. Nə vaxtdan bu cür tendensiya yaranmağa başladı, anlaya bilməm. Bir qədər donlar da qısalı, qızlar qısa donlarda rəqs etmeye başladı. Səhv etmirmə Tibb Universitetində bu cür rəqs qu-pu var idi. O vaxtdan rəqslerin sürəti artıma, öz əndazəsindən çıxmaya başladı".

Kişilər qadın, qadınlar da kişi kimi oynayarsa...

Sabir Rüstəmxanlı: "Xanımlarımız səhnədə elə hoppanib-düşürər ki, səhnə silkelənir"
Roza Cəlilova: "Bizim dövrümüzdə gəlin toyda otururdu, yeməyə də utanırdı..."



Sabir Rüstəmxanlı qeyd etdi ki, bu barədə musiqiçilər, sənəşünəslər bir yere toplaşıp məsələni müzakirə etməlidirlər: "Çünki düşünürəm ki, son vaxtlar rəqslerimizdə həddən artıq gurultu var. Yeni ahəng itib, gurultu isə artıb. Məsələn, "Qaytagı" və digər oyanılan meğrur rəqslerimiz de var idi, indi görürəm ki, onları da "Məşədi İbad"ın rəqsine döndəriblər. Bunlar narahatçılıq doğurur".

ləliklə, Azərbaycan musiqisində ritmlaşma gedir.

Bu barədə dəfələrlə qeyd etmişəm ki, son vaxtlar rəqslerimizdə həddən artıq gurultu var. Yeni ahəng itib, gurultu isə artıb. Məsələn, "Qaytagı" və digər oyanılan meğrur rəqslerimiz de var idi, indi görürəm ki, onları da "Məşədi İbad"ın rəqsine döndəriblər. Bunlar narahatçılıq doğurur".

Xalq artisti, məşhur rəqqs Roza Cəlilova problemin əsasının ölkəmizdə baletmeysterin olmaması ilə bağlı olduğunu bildirdi: "Rəqs quruluşları artıq yoxdur. Əmine Dilbazi və digərləri artıq vəfat edib, mən isə qocalmışam. Azərbaycanlı olan bir peşəkar baletmeysterlərə ehtiyacımız var. Amma gedib Qroznidan baletmeyster gətiriblər. O isə heç azərbaycanca danışa bilmir,

rəqslerimizi necə quracaq? Problemlər də elə buradan başlayıb".

Xalq artisti toyulara gedən rəqqsəsləri da qınayıb:

"Toya indi çörək ağacı kimi baxırlar. Amma çörək qazanmaq üçün çox iş var. Gedib palta yu-sunlar, ya da bir işin qulpundan yapışınlar. Mən rəqqs qızların toylarında rəqs etməsinə mənfi münasibət bəsləyirəm. Çünkü toy tamam başqa şeydir, orada sə-roxoşa da, ağılsızı da və sairə var. Biz səhnədə oynamışq. Səhnə böyük aləmdir. Rəqqs qızları səhnə üçün fəaliyyət göstərməlidirlər. İnsan özünü qorulmalıdır".

Bir daha qeyd edirəm, toylarda qadınların kişi, kişilərin de qadın kimi rəqs etməsinin əsas kökü baletmeysterlərimin olmaması ilə bağlıdır. Ortaya çıxanlar da ordan-burdan kasetlər tapıb, başlayır rəqs öyrənməyə. Bizim çoxlu sayıda gözəl rəqslerimiz var. Amma toyda "Hop-stop" oynayırlar. Gəlin "Ləzginka" oynayırlar. Elə burdan götürün, baxın ki, vəziyyət ne qədər dəyişib. Xatırlayıram ki, bizim dövrümüzdə gəlin toyda otururdu, yeməyə də utanırdı... İndi öz tənqidlərimizi bildiririk, xeyri nədir?"

□ Xalidə GƏRAY

Sosial, yoxsa tibbi bəla: xoruldamaq xəstəlik xəbərcisidirmi?

Adil Qeybullu: "Xoruldama varsa, deməli..."



Bəlkə də bir çox ailələrde yuxuda xoruldayan azı bir nəfər var. Xoruldamaq deyəndə daha çox yaşlı nəslin nümayəndələri yada düşür. Daha çox onlar xoruldadığı üçün əksər insanlar düşünür ki, xoruldamaq sifir yaşla bağlı bir seydir.

Ancaq son zamanlarda nəinki yaşlılar, elə cavanlar da,

hətta uşaqlar arasında belə xoruldayanlar var. Gülməli olsa belə, sifir xoruldama səbəbinə görə ailə dağılıması faktları var.

Bu mənada xoruldama həm də sosial bir problem hesab oluna bilər. Ən azından o, ailənin di-

ğər üzvlərinin həyatına və istira-

hətəna təsir edir.

Xoruldama həmçinin insanın ailədə və digər mühitlərde nüfuzuna və psixologiyasına ciddi təsir edən bir problemdir. Lakin bütün hallarda xoruldama ən çox xoruldayan insanın özüne zərər vurur. Xoruldamanın əsas səbəbi nəfəs yollarında olan darlıq sayılır. Bu da insanın nəfəsalmasının çətinli-

məsine getirir. Bəzən yuxu zamanı qısa müddətde nəfəsin dayanması da baş verə bilər. Belə xəstələr mütləq həkimə müraciət etməlidirlər. Dar, uzun və ya çox ətlü damağı olan insanlar hər zaman xoruldayırlar. Boğaz divarlarının darlığı, boğaz divarlarının darlığı,

şişkinliyi, axıntı olması, xüsusiələ də yaşışqan axıntılarla (bəlgəmle) tutulması zamanı da xoruldama baş verir. Boğazın badamçıq və bunun arxsındakı boğaz divarlarının arası bəzən çox dar olur. Dil qüsurları, çənə darlığı, sinir sisteminin

çatışmazlığı xoruldamaya səbəb olur.

Xoruldamaqın müvəqqəti olaraq qarşısını almaq üçün yan böyrü üstə yatmaq məsləhət görülür. Xoruldayan insanların yatağının baş hissəsi 10 sm yüksək, çənə olarsa, xoruldama az olar.

Amma elə insanlar var ki, sadalanınlar onlara heç bir təsir göstərmir. Belə insanların həkimə müraciət etməli vacibdir. Xoruldama bədənin istirahət müddətini azaldır. Çünkü xoruldu insanları dərin yuxu fazasına keçməyə imkan vermir. Dərin yuxu fazasına keçmədən istirahət etmək mümkün deyil.

Maraqlıdır, uşaqlarda və gənclərdə baş verən xoruldamanın səbəbi nədir? Ümumiyyətlə, bunun müalicəsi var mı? Tibb elmləri doktoru, professor Adil Qeybullu xoruldamanın nəfəs yollarının kecidinin adekvat olmamasından qaynaqlanan bir situasiya olduğunu dedi: "Nəfəs yollarında olan darlıq, çəpər əyriklilikləri havanın keçirən müxtəlif səsələrlə müşahidə edilməsi nə səbəb olur. Məsələn, adətən insanlar arxası üstə yatdıqda xoruldamaq meylli olurlar. Yaşlı adamlarda da bədənin sallanması deyil. Diger tərəfdən, yuxarı tənəffüs yollarında burun çəpərinin əyriyi, burun balıq qulaqlarının şısması, uşaqlarda aden-

idlərin (**«burun eti»**) olması xo-ruldamaga səbəb olur. Əlbəttə, bunun səbəbləri araşdırılmalı və o səbəb aradan qaldırılmalıdır. Həddindən artıq kölüklük, çəki ar-tıqlılığı özü də xoruldamaga səbəb ola bilər. Digər bir səbəb isə tənəffüsün çatışmaması ilə bağlıdır. İnsan gecə sanki nəfəs almır və sanki boğulmuş halda yuxudan oyanır. Bu isə daha çox nevrogen mənşəli olur. Bunun səbəbi araşdırılıncaq qarşısı alınmalıdır. Bununla da daha çox nevropatoloqlar məşğul olur. Amma xoruldama ilə bağlı xəstələr öncə burun, boğaz, qulaq həkimə müraciət etməlidirlər. Xoruldama uşaqdan tutmuş böyüyə qədər müşahidə edilebilər. Xoruldama ölümə səbəb olmur. Əgər qırıraqda spazma yoxdur-sa, yol sərvəstdirsə, xəstə ən azı ağızla nəfəs ala bilir. Ən çox xoruldama beli üstə yatanın baş verir. Bu zaman boğaz salanın rəhət olmaq istəyən, burun boğazın rəhət olmaq istəyən, qulaqın rəhət olmaq istəyən, hər üçü qarşılıklı olur. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub. Buna görə də bunu aydınlaşdırandan sonra həkim məsləhət görür ki, ya burun çəpəri qayda-yaya salınmalıdır, burun balıq qu-laqlarının müalicə olunmalıdır. Bir də insanlar çalışmalıdır ki, elə veziyətdə yatsınlar ki, orada nəfəs yolunun keçidi pozulub



Bərdə rayonunda qəssaba jurnalist olduğunu bildirən şəxs tərəfindən fəxri fərman verilməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Önce məlumat üçün qeyd edək ki, özünü "Xalq yazarı" qəzətinin baş redaktoru kimi təqdim edən şəxs Bərdə rayonunda qəssablıq edən Orxan Bəxtirayova "Ət məhsullarının təmiz satışı nümunəvi təşkil etdiyinə görə" fəxri fərman verib. Qəssabın "Xəzər" telekanalına verdiyi açıqlamaya görə, fərmanı ona 2 il qabaq tanımadığı bir şəxs təqdim edib.

Bunun müqabilində isə sonra isə fərmanın fotosunun ondan 30 manat pul alıb. 2 il sosial şəbəkədə yayılması ilə

Bakının qəssabxanalarda yene natəməzlikdir

Xələtsiz işləyən qəssabların hərəsi bir bəhanə uydurdu

mesələ ictimailşib. Qəssab fərmanı ət dükəninin giriş hissəsinə vurduğuna görə böyük ehtimalla fotonu hansısa müşteri yayıb. Öyrəndik ki, Mətbuat Şurasına üzv olan teşkilatlar arasında "Xalq yazarı" qəzətinin adı yoxdur.

"Yeni Müsavat"ın əməkdaşı Bakıdakı qəssabxanalara baş çəkib, onların da bu kimi hallarla üzləşib-üzləşmədiklərini araşdırıdı.

Əksər qəssablar bildirdilər ki, dükənlərinə yalnız Baytarlıq idarəsi və sanitariya-epidemioloji xidmət orqanlarının əməkdaşları gəlir. Qəssab Şəba Quliyev bildirdi ki, bu hadisə onun da diqqəti ni çəkib: "Bu barədə mən de sosial şəbəkələrdən məlumat almışam. Ancaq deyim ki, bizi belə müraciətlər olmur. Ət kəsəndə baytarlar gəlib ətə baxış keçirirlər. Özleri istəməsə de biz onlara 5-10 manat hörmət edirik. Yalan danişa bilmərəm, əksəriyyətimiz pul veririk. Düşünürk ki, onlara yol gəlirlər, əziyyət çekirlər. Çaypulu verməkdə bir problem yoxdur. Bir də sani-

tar-epidomoloji xidmətdən gəlib, buraları dezinfeksiya edirlər. Onlar da xüsusi qaydada geyinib, ağızlarını bağlayıb, işlərini gördükdən sonra gedirlər. Bir neçə il bundan önce metronun "Əhmədli" stansiyasının yaxınlığında işləyirdim. Həmin vaxtlar da ele zaman idi ki, alver yox idi. Yəni mağazanın yeri yaxşı deyildi. Bir gün səhər özünü jurnalist kimi təqdim edən iki xanım yaxınlaşdı. Bildirdi ki, sizi reklam edərək, etiniz yaxşı satılar. Sözlərindən belə başa düşdüm ki, 50 manat pul istəyirlər. Ancaq mən razılaşmadım. Çünkü üstündə heç 50 manat yox idi. Ondan başqa hansıa jurnalist gəlib bu cür tekliflər etməyib".

Digər qəssablar da oxşar fikirlər səsləndirdilər. Qeyd etdilər ki, onların mallarını yalnız baytarlıq idarəsi yoxlaysıv ve lazımı sənədlərini de həmin idarə verir. Metronun "Neftçilər" stansiyasının yaxınlığında fəaliyyət göstərən qəssab Məmməd bildirdi ki, bütün sənədləri var, ancaq bu gün göstərə bilməz:

"Bərdədəki qəssabı kim incidib bilmirəm. Ancaq bizi incident yoxdur. Bütün sənədlərim var, ancaq sabah gələsəz göstərə bilərəm. İndi göstərmək istəmirəm. Ağsaqqal adamam, narahat oluram".

Onu da qeyd edək ki, qəssabların əksəriyyəti fotolarını çekməyimizə icazə vermedilər. Səbəb kimi də əsas gətirdilər ki, eyinlərdən xəletləri yoxdur. Beziləri bəhane gətirdi ki, ağı xəletlərini yuyulmağa veriblər və ona görə də gündəlik geyimde işləyirlər. Beziləri isə açıq şəkildə söylədilər ki, xəlet geyinəndə narahat olurlar. Qəssabların nəinki xəletləri, heç elçəkləri, dükənlərində əlyumalar üçün normal yerləri də yoxdur. Əksəriyyəti bir əllərində siqaret, digərində televizor pultu oturub, müştərilərini gözləyirlər. Bir çox qəssablar ətərini soyuducuda saxlayırlar. Səbəb kimi bildirilər ki, et xarab olmasın deyə belə edirlər. Digər tərəfdən də söyləyirlər ki, eti elə yenice kəsiblər. Ümumilikdə, qəssabxanalarda fəxri fərman axtardığımız zaman bir çox mənzerələrin şah-

di olduq. Şəhərdə əksər qəssabxanalardan digər problemlərindən də biri orada ayaqyolunun olmamasıdır. Bütün bunlar ət alan zaman bir daha düşünməyimiz üçün bize əsas verən faktorlardır. Elə bu kimi məsələlərlə əlaqədar ət almağa gələn şəxslər də səhbat etdik.

Əksər alıcılar bildirdilər ki, qəssablardan əsas şikayətləri ətin içərisinə gizlin şəkildə sümük qoyuları ilə əlaqədardır: "Ət alırsan, evdə baxırsan ki, gözün yayının kimi qəssab 1 kiloluk sümüyü basıb ətin içine. Elə sümük qoyular ki, ondan hansıa yemək istəfədə etmək mümkün deyil. Soruşanda niyə belə etmişən, deyirlər ki, əlimiz öyrəşib", deyə alıcılar bildirdilər.

Qəssablar isə söylədilər ki, sümük də ətin bir parçasıdır və kimə satmalıdır. Qəssabxanalarda ətləri müxtəlif cür qruplaşdırırlar. Ucuz, baha, yaşılı, yeni və digər bu kimi qruplaşmalar üzrə yiylan ətləri bezən bir-birinə qatıb, müşterilərə verirlər. Bunu biz yox, alıcılar iddia edilər. Onlar söylədilər ki, dəfələrlə müşahidə etmişik ki, guya çəkini düzəltmək üçün qəssab tərzinin üstüne əlavə ət qoyur. Sonradan əlavə etdiyi həmin ət çox zaman bazarlarda 5 manata satılan ətlərdən olur. Hər halda, evdə açıq baxanda bunu hiss etmək olur.

Ümumilikdə isə biz hər hansı fərmana layiq olan qəsab görmədik...

□ **Əli RAIS**
Fotolar müəllifindir

iPhone 8 və iPhone 8 Plus Bakıda satışda - qiymətləri "el yandırır"

Azərbaycanlıların 56 faizi hələ də iPhone 7 almaq arzusundadır

Dünyada milyonlarla insanın istifadə etdiyi telefon markası olan "Apple"nin yeni modeli iPhone 8 ilə yanaşı, iPhone 8 Plus artıq iPhone həvəskarlarına təqdim edilib. Bu yeni smartfonlara yanaşı, iPhone X-in de noyabrda satışa çıxarılacağı gözlənilir. Bütün dünyanın maraqla gözlədiyi iPhone 8 və iPhone 8 Plus modelləri artıq bir çox ölkələrdə 17 sentyabrda satışdadır. Ölkəmizdə də bütün mağazalarda olmasa belə bir sira mağazalarda iPhone 8 və iPhone 8 Plus modellərinə rast gelmək mümkündür.

Digər mağazalarda ise iPhone 8 Plus 64 GB ise 1749 manata satılır. "Irşad Telecom"un rəsmi səhifəsində "Apple" iPhone 8 Plus 64 GB-in 6 aya kreditlə aylığı 291 manat 50 qəpik, 12 aylıq kreditlə isə 176 manat 36 qəpik olacaqı qeyd edilib. 256 GB-lıq iPhone 8-e gelince isə 6 aylıq kreditlə ayı 316 manat 50 qəpik, 12 aylıq kreditlə isə 191 manat 48 qəpik, 64 GB-lıq iPhone 8 isə 6 aylıq kreditlə 259 manat 83 qəpik, 12 aya isə 157 manat 20 qəpikdir. Hər



iki telefona ilkin ödəniş olmadığı qeyd edilsə də, əslində ilkin ödəniş var. İrşad əməkdaşlarının bildirdiklərinə görə, ilkin ödəniş şəxsin harada işləməyindən və aldığı məsələlərə görə dəyişir. Təbii ki, göstərilən iş yeri mütləq rəs-

rin xüsusiyyətlərinə gəlincə isə onlara A11 Bionic çipi yerləşdirilib. Bu isə yeni nəsil smartfonlar arasında ən güclü prosessor deməkdir. iPhone 7 və iPhone 8-in kamerasının texniki göstəriciləri arasında da ətə böyük fərqlilik yoxdu. Sadəcə, yeni iPhone larda fonu tündləşdirən portret rejimi var. Yeni modelin korpusu şüsdəndir. iPhone 8 smartfonu iPhone 7 kimi 4.7 düymlü ekranla sahibdir. iPhone 8 10.5 düymlü iPad Pro-da istifadə edilən True Tone ekran texnologiyası tərəfindən dəstəklənir. Cihazın evvelki modellərindən əsas fərqi isə simsiz şarj xüsusiyyətinə malik olmasıdır. "Apple" şirkəti iPhone 8, iPhone 8 Plus modelləri ile yanaşı, iPhone X-ı da təqdim etdi. Bir çox insanların iddialarına görə iPhone X-in təqdimatı iPhone 8-lərə olan marağın ölməsinə səbəb olub. iPhone X noyabrda təqdim ediləcək və onun ölçüləri ilə bərabər qiyməti də daha bahə olacaq. "Apple" sevərlər bu modeli əldə etmək üçün artıq pul yığmağa başlayıblar. iPhone X-da home düyməsi yoxdur. İnterfacedə dəyişikliklər var. HDR dəstəklə 5,8 düymlik Super Reti-

na ekran, arxada ikiqat kaməra tozdan və sudan qorxmur. Touch ID yerinə sahibini siması ilə tanıyan Face ID funksiyası var. Sadəcə, smartfonun ekranına baxmaqla telefon açılır. Bu kimi diqqət cəlb edən funksiyalar iPhone 8 və 8 Plus-a olan marağı az qala sıfır endirir. Azərbaycanda demək olar ki, ən çox satılan iki marka telefon var: iPhone və Samsung. Milli sorğu mərkəzinin aparıldığı sorğuya əsasən, azərbaycanlıların 56 faizi hələ də iPhone 7 almaq arzusundadır. iPhone X almaq arzusunda olanlar 27 faiz, iPhone 8-lə maraqlananlar isə sadəcə, 17 faiz təşkil edir.

Qeyd edək ki, "Apple"nin ən yaxın rəqibi "Samsung" şirkəti qış aylarında Galaxy S9 modelini təqdim etməyə hazırlanır. Əger "Samsung" yeni modelə daha maraqlı, innovativ funksiya əlavə etse, Apple bu rəqəbətə uduzmuş olacaq. "Huawei" şirkətinin rəhbərliyi də "Apple"ni bir neçə dəfə konserativlikdə, yeniliyə açıq olmamaqda günahlandırmışdı. Artıq Çin bazarında "Huawei" modelləri iPhone-ları sıxışdırmağa başlayıb.


□ **Günel MANAFLİ**



ÜSAVAT

Son səhifə

N 213 (6827) 17 oktyabr 2017



Kitabı 100 il sonra kitabxanaya qaytardı

Amerikan Uebb Conson San Fransisko kitabxanasına 100 il evvel götürülmüş kitabı geri qaytardı. Bu barədə lenta.ru saytı "San Francisco Chronicle"da istinadən yazdı. Söhbət Fransis Hopkins Smitin qısa hekayələrindən ibarət "40 dəqiqə gec" adlı kitabından gedir. Kitabı onun nənesi Fibi Uebb götürüb. Kişi kitabı 1966-ci ildə aşkarlayıb. Kitabın qaytarılma vaxtı nənəsinin ölümdündən bir həftə sonra təsadüf edirdi. Həmin vaxt Conson onu kitabxanaya aparmayıb. Düşünüb ki, aradan bir neçə il keçdiyi üçün kitab ailəyə qalmalıdır. Kitabxana isə kişini bu gecikməyə görə cərimələməyib. Əksinə, oxucuların zamanında qaytarmadığı kitablarla bağlı aksiya keçirib.

2016-ci ilin aprelində Yeni Zelandiya sakini Oklend şəhər kitabxanasına 1948-ci ildə götürülmüş kitabı geri qaytarmışdı. Qadın "Maori ölkəsinin mif və efsanələri" adlı kitabı özündə saxlayırdı. Kitabxana işçisinin sözlərinə görə, Zoe Kornelius adlı təqaüdçi qadın kitabı hələ uşaqlı olanda kitabxanadan götürülmüş və bu müddət ərzində onu geri qaytarmağı planlaşdırılmış. Kitabxana rəhbərliyi qadını bağışlayıb və gecikmiş kitaba görə 17 min dollar məbləğindəki cəriməni istəmeyib.

Köçəri quş dəstələri tixacda dalasıldı


Xakasiya rayonu ərazisində köçəri quşların davası baş verib. Lenta.ru saytının xəbərinə görə, qoqça gecə saatlarında baş verib və o qədər səs-küylü olub ki, bütün kənd ayağa qalxıb. Səhər saatlarında isə kənd sakinləri yerde yaralanmış çöl qazı tapıblar. Bu səbəbdən de o, ümumi köçə qoşula bilməyib. Amma çöl qazının köçəri quşlara necə qoşulduğu məlum deyil. Quşlar arasında dava isə yolda yaranmış "tixac" a görə baş verib. Belə ki, köçəri quşların iki dəstəsi yolda toqquşub və amansız qoqçaya başlayıblar. Müşahidəçilər



deyir ki, dəstələrin davası 20 dəqiqəyə yaxın davam edib. Yaralı quşu isə vilayətin zooparkında müalicəyə aparıblar.

Hamilə olduğunu doğusdan 4 saat avval bildi

Şəkillərdə kökəldiyi hiss olunan selfie kraliçası Connie Vhitton doğumdan dörd saat önce hamile olduğunu öyrənib. 19 yaşı Connie tətbiq etdiyi bir diətanın ardınca 6 kilo çəki artırıb. Amma o, səbəbsiz yərə çəki almağa başlayıncaya olduqca əsəbileşib və bunu sosial mediada paylaşmaq üçün bir şəkil çəkib. Amma son zamanlar bel ağrılardan çox eziyyət çekdiyi üçün həkimə gedib və bunun səbəbinin araşdırılması isteyib. Analizlər nəticəsində Connienin hamilə olduğunu öyrəndi. Doğuma getmədən dörd saat önce hamile olduğunu öyrənən Connie aşağıdakılardır: "Saat 9-da hamilə olduğumu öyrəndim və saat 13.05-də körpəmi qollarında gördüm. Bu 4 saat mənim üçün doqquz ayın tamamı idı deyə biləram. Hamilə olmam haqqında ən elementar fikrim belə yox idi. Çünkü heç bir əlamət yox idi. Nə mədə bulantisı, nə də baş dönəməsi..."



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elşad MƏMMƏDLİ

Lisenziya N: B 114
SAYI: 5.100

QOÇ - Kifayət
qədər maraqlı bir
gün yaşayacaq-
sınız. Yeni insanlarla ün-
siyyət, tanışlıq və
perspektivli sövdələşmə-
lər gələcəyə nikibin bax-
mığınıza səbəb olacaq.
(17 oktyabr) **Səbuhi Rəhimli**

Doğmalarınızla mümkün qədər əlaqə saxlayın.

BÜĞA - Ulduzlar ünsiyyətdə olduğunuz
insanların bədxahlığına neytral yanaşmağı
nəzərdə tutmaq əleyhinədir. Çünkü uğursuzluqlarınızın
əksəriyyəti cəsəretsizliyinizdən irəli gelir.
Aktiv olun ki, ədalət qalib gəlsin.

ƏKİZLƏR - Proqnozuntuzu hazırlayarkən
istifadə etdiyimiz bütün mənbələr daha çox
səhəhətinizə fikir verməyinizi vacibliyini öne
çekir. Bunu bacarsanız, heç bir narahatlılıqla
rastlaşmayacaqsınız. Səfərə çıxmayın.

XƏRÇƏNG - Maraqlı tanışlıqlar yolunuza
gözləyir. Bu, perspektivlərinizə xidmət etdiyi
təqdirdə, fəaliyyət də müəyyən qədər fasılə
vermek olar. Başqalarının sizə verdiyi istəni-
lən sırrə sadiq qalın.

ŞİR - Qarşınızda sakit bir gün durur.
Neytrallığınızı qorumaqla yalnız uğur qaza-
nacaqsınız. Fəaliyyət müstəvisində başqala-
rının dediyindən daha çox öz təcrübənizə bel
bağlayın ki, uduzmayasınız.

QIZ - Gün ərzində mənfi enerjili Ayın sizin
bürcdə qərar tutması ümumi işlərinizdə
lənglik yaradacaq. Bu səbəbdə bütün vacib
işlərinizi mümkün qədər təxirə salın. Qidani-
za diqqət yetirin.

TƏRƏZİ - Bürcünüzün Götü qübbəsində
aktiv nöqtəyə çatması digər Zodiak işarələri
ilə müqayisədə sizin daha enerjili və işlərinizin
daha perspektivli olacağınızı təminat vəre-
cək. İşgüzar sövdələşmələrdən çəkinməyin.

ƏQRƏB - Astroloji göstəricilər sevgi üm-
manına baş vurmağını tövsiyə edir. Nəzərə
alın ki, hazırda təkanverici qüvvəniz məhəb-
bətdir. Maliyyə və iş barədə gözləmə mövqeyi
tutmağınız daha səmərəlidir.

OXATAN - Saat 12-dən etibarən iş müstə-
visində bəzi kəm-kəsirləriniz qaydasına düş-
məlidir. Sənədləşdirmə işlərində diqqətli
olun. Həlledici anlarda təcrübəli adamlarla
məsləhətləşməkdən çəkinməyin.

ÖĞLAQ - Təsəssüflər olsun ki, öten gün
mövcud olan gərginliyiniz davam edə bilər.
Bunun üçün gərək Tanrı nizamına əl uzatma-
yasınız. Çətinliyinizi dəf etmək üçün etibarlı
dostlarınızla bir araya gelin.


SUTÖKƏN - Hər mənada düşərli gün de-
mək olar. Çünkü nəzərdə tutduğunuz planla-
rin böyük əksəriyyətini həyata keçirə biləcək-
siniz. Üstəlik, maliyyə çətinlikləriniz də ar-
adan qalxacaq.

BALIQLAR - Qarşınızda xoş təsəssüratlar
yarada bilən hadisələr durur. Odur ki, öhdəliyi-
nizdə duran vacib işlərin çoxusuna yetişə bi-
lərsiniz, xüsusən də yeni iş qurmaq istiqamə-
tində. Maddi durumunuz da qənaətbəxşdir.

Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!

Hindistanlı 96 yaşında ata oldu...

Hindistanlı Ramacit Raqhv 96 yaşında ata
olmaqla öz rekordunu təzəleyib. "Milliyet"
qəzetiñin xəberinə görə, il ki once Raqhv
ölükön "ən yaşlı atası" olmuşdur. Özü də 94
yaşında onun ilk övladı dünyaya gəlmədi.
Övladlarının hər ikisi oğlan sağıdır. Ramacitın həyat yoldaşı
Şakantala Devi isə 52 yaşındadır. Gəncliyində evlənməməyi
qərara alan Raqhv 10 il əvvəl Şakantala ilə tanış olub və on-
lar evlənmək qərərini qoılıblar. "Ən yaşlı ata"
uzunmürlülüyünü isə həyat tərziñin düzgün olması ilə əlaqələndirib - saat
05.00-də oyanır, açıq havada tarlada işləyir və saat 20.00-də
yatır. Hər gün 0, iki litr inek südü içir və əsasən tərəvəzlərlə
qidaları.



Səhifəni hazırladı: SELCAN